

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 044 (5516) 7 mart 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib



Səh → 2

Rusiya və Azərbaycan arasında
ikitarəfli münasibətlərin
genişlənməsində mədəniyyət
əlaqələri xüsusi rol oynayır



2

Mehriban xanım Əliyeva:
böyük uğurların izi ilə



5

Paytaxtın Nərimanov rayonundakı
80 sayılı körpələr evi-uşaq
bağçası yenidənqurmada son
istifadəyə verilib



3

YAP-ın MSK-da məşvəratçı
səs hüquqlu üzvü təsdiqlənib



8

Milli Məclisin növbəti plenar
iclasında 24 məsələyə baxılıb



7

"Azərbaycanda keçiriləcək
seçkilər bütün regionun
siyasətinə təsir edəcək"



8

10

Bir satqınlığın büdcəsi,
mühasibatı və
zehniyyəti



14

Orduxan Teymurxanın
"çetesi" Avropa
azərbaycanlılarını
təhdid edir



16

Bakı akrobatika
gimnastikası üzrə dünya
kuboku yarışlarına ev
sahibliyi edəcək



Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, təbrikdə dövlətimizin başçısı sivilizasiyaların qovuşduğunda özünün misilsiz mədəni-mənəvi sərvətlər xəzinəsini yaratmış xalqımızın bu çoxəsrlik zəngin irsinin yaşadılmasında, milli düşüncəmizin parlaq ifadəçisinə çevrilmiş dilimizin saflığının qorunub saxlanılmasında analarımızın müstəsna xidmətlərinin olduğunu bildirir. Prezident qeyd edir ki, ədəbiyyatımızda daim gözəlliyin və zərifliyin müəssəməsi, sədaqətin və ülviliyin rəmzi kimi vəsf olunan dərin mədəniyyətli Azərbaycan qadını, həmçinin güclü iradəsi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək yurdun mübarizə salnaməsində silinməz izlər qoyub. Keçmişimizin müəkkəb sosial-siyasi dəyişikliklərə məruz qaldığı müəyyən dövrlərdə o, həmişə təmkinlilik nümayiş etdirməklə cəmiyyətin sarsılmaz mədəni dayağı olduğunu sübuta yetirib.

Dövlətimizin başçısı vurğulayır ki, yüzüncü ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşdığımız Azərbaycan Xalq Cümhuriyyətinin Şərq aləmində ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verməsi məhz ictimai-siyasi fikir və mədəniyyət tariximizin görkəmli simalarının cəmiyyətin ahəngdar inkişafında, tələyüklü məsələlərin ədalətli həllində qadınların fəaliyyətini layiqincə qiymətləndirmələrinin nəticəsidir. Ötən müddət ərzində Azərbaycan xanımları maarifpərvər sələflərinin ənənələrini şərəf və ehtiramla davam etdirib, müasirləşmə yolunda çoxsaylı müvəffəqiyyətlər qazanıb və müstəqillik naminə ümumxalq hərəkatının ön sıralarında olublar.

“Dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsinə və ölkəmizin hərtərəfli yüksəlişinin təmin olunmasına yönəlmiş yaradıcı potensialınızı siz bu gün də uğurla gerçəkləşdirməkdəsiniz. Dinamik sosial-mədəni həyatımızın fəal iştirakçıları olaraq sizin milliliklə müasirliyin vəhdətində indiki yüksək nüfuzunuz və ictimai mövqeyinizlə fəxr edə



bilərik. Əminəm ki, müqəddəs ailə dəyərlərimizin toxunulmazlığı keşiyində dayanmaqla bərabər gənc nəslin doğma yurdumuza və milli ideallarımıza bağlılıq ruhunda tərbiyəsi

üçün bundan sonra da qüvvənizi əsirgəməyəcək, ictimai-mənəvi mühitimizin davamlı zənginləşməsinə yeni-yeni töhfələr verəcəksiniz”, - deyər Prezident təbrikdə qeyd edir.

Rəsmi xronika

Prezident İlham Əliyev imişli “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2018-ci il aprel 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adları verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Həsən Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 16 avqust tarixli 504 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədali Ağayevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Moskva Akademik Satira Teatrının direktoru Məmmədali Ağayevin keçən il qeyd olunan yubileyi münasibətilə təbriklərini çatdırdı və onun Azərbaycan Respublikasının yüksək ordeni olan “Dostluq” ordeni ilə təltif edildiyini vurğuladı. Prezident İlham Əliyev Məmmədali Ağayevin 25 ildən artıqdır ki, Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində işlədiyini qeyd edərək onun Rusiyada teatr sənətinin inkişafına böyük töhfə verdiyini dedi. Moskva Akademik Satira Teatrının Rusiyanın aparıcı teatrlarından biri olduğunu qeyd edən dövlətimizin başçısı xalqımızın nümayəndəsinin uzun illər belə yüksək vəzifədə fəaliyyət göstərərək böyük hörmət qazandığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Məmmədali Ağayev bu günə qədər həmişə Azərbaycanla yaxından əlaqə saxlayıb və vətəninə ayrılmayıb. Məmmədali Ağayevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, ikitərəfli münasibətlərimizin genişlənməsində mədəniyyət əlaqələri xüsusi rol oynayır. Ölkələrimizin hu-

Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin genişlənməsində mədəniyyət əlaqələri xüsusi rol oynayır

Prezident İlham Əliyev Moskva Akademik Satira Teatrının direktoru Məmmədali Ağayevi qəbul edib



manitar sahədə çox uğurlu əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı qeyd etdi

ki, Məmmədali Ağayev bütün bu işlərə fəal töhfə verir. Prezident İlham Əliyev ke-

çən il imzaladığı Sərəncamla Məmmədali Ağayevin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini bir daha bildirdi və ordeni ona təqdim etdi.

Bir çox dövlət müqafatlarına layiq görüldüyünü qeyd edən Məmmədali Ağayev Azərbaycan Respublikasının “Dostluq” ordeninin onun üçün xüsusi dəyər daşdığını bildirdi. Otuz səkkiz ildir Moskvada yaşadığını vurğulayan Məmmədali Ağayev bildirdi ki, bütün ömrünü teatr sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmlənməsi işinə həsr edib və bundan sonra da Rusiya-Azərbaycan mədəni əlaqələrinin yüksək səviyyədə olması üçün söylərini əsirgəməyəcək.

Məmmədali Ağayev dövlətimizin başçısına qarşıdan gələn prezident seçkilərində uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdi.

Paytaxtın Nərimanov rayonundakı 80 sayılı körpələr evi-uşaq bağçası yenidənqurmadan sonra istifadəyə verilib

Bakının Nərimanov rayo-
nunda Heydər Əliyev
Fondunun təşəbbüsü ilə
əsaslı yenidən qurulan 80 saylı
körpələr evi-uşaq bağçasının
martın 6-da açılışı olub. AZƏR-
TAC xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci vitse-
prezidenti Mehriban Əliyeva
açılışda iştirak edib. Birinci vitse-
prezident Mehriban Əliyeva
80 saylı körpələr evi-uşaq bağ-
çasında yaradılmış şəraitlə ta-
nış oldu.

Məlumat verildi ki, 1963-cü ildə istifadəyə verilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. Əsaslı yenidənqurmada sonra burada qruplarını sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot ləyihi kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımından 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar var. Yenidənqurmada əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi isə ikimərtəbəli binalardan ibarət idi. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə iki qrup, musiqi zalı və digər metodiki otaqlar yaradılıb. Bundan əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli keçid inşa edilib. Uşaq bağçası zəruri mebel-inventar

və avadanlıqla təchiz edilib. Binada video-müşahidə, yanğınxəbərvərici və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həyət-yanı ərazidə geniş abadlıq işləri aparılıb,

həmişəyaşıl ağaclar əkilib, təbii ot örtüyü salınıb, uşaqların istirahəti üçün kölgəliklər və əyləncə qurğuları quraşdırılıb, balaçaların sevimli cizgi filmlərinin qəhrəman-

ların heykəlləri qoyulub. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkan yaradılıb.



7 mart 2018-ci il

Birinci vitse-prezident Mehriban Əliyeva Səbail rayonunda əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının açılışında iştirak edib

Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının martın 6-da açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.



Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunmuşdu. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zəvqlə yerinə yetirilib. Beləliklə, hazırda uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azərbayclılara uyğun xüsusi dizaynla işlənib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib.

Ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan bağçanın binasında 110 uşaq tərbiyə alacaq. Bağçada uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məşğul olacaq. Buradakı 5 qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabinet, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkdən ibarət otaqlar tikilib. Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq. Binada müşahidə kameraları, yandırılmamış qazla təchiz olunan sistem quraşdırılıb. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib.



**Bakının Maştağa qəsəbəsində
9 saylı sanatoriya tipli körpələr
evi-uşaq bağçası üçün inşa edilən
yeni binanın açılışı olub**

Martin 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.



Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildiren lentı kəsdi, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verdi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.

Ölkədə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyəti monitorinqinin nəticələri açıqlanıbsıdı və ölkədə yeni bağçaların inşasına ehtiyac olduğu müəyyən edilmişdi. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib. Bu bağçada da lazımı şərait yaradılıb, binada videomüşahidə, yanğınxəbərxarici sistemlər quraşdırılıb, müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Həyətəni ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac ekilib, uşaqların istirahəti üçün əyləc qurğuları quraşdırılıb.

Mehriban xanım Əliyeva: böyük uğurların izi ilə

Müasir dünyada qadınların sosial-siyasi sahədə fəaliyyətinə, onların hüquqlarının qorunmasına və ictimai fəallıqlarının yüksəldilməsinə ciddi diqqət yetirilir. Eyni zamanda, hər bir cəmiyyətin həyatında qadınların tarixən özünəməxsus yeri olub. Azərbaycanda qadınların yeri və rolu həmişə böyük olub. Cəmiyyətin təbiyəsində onların əvəzedilməz yeri var. Azərbaycanlı qadınlar sülh yaradıb, qan davalarını dayandırılar, bütün cəmiyyətdə mehribanlığın bərqərar olmasına ciddi töhfələr veriblər. Müasir mərhələdə isə Azərbaycan qadınları dövlətin idarə edilməsində keyfiyyətə yeni səviyyədə iştirak edir, siyasi, elmi, təhsil, iqtisadi, mədəni və başqa sahələrdə daha aktiv fəaliyyət göstərirlər. Bu mənada Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün qadınlar üçün örnəkdir. Mehriban xanımın həyat fəaliyyəti üzərində geniş dayanmağa böyük ehtiyac duyuruq.

Xoşməramlı səfir: sülh və humanizm naminə

Azərbaycan cəmiyyətində qadınların həmişə öz yeri olub. Azərbaycanlılar üçün qadın hər şeydən öncə ana, həyat yoldaşı və bacıdır. Azərbaycan qadınlarının Vətəni kişilərlə birgə çiyin-çiyinə qorumasının da say-sız-hesabsız nümunələri var. Bununla yanaşı, tariximizdə qadınların dövlət işlərində, siyasətdə və diplomatiyada da böyük nümunələr yaratdığı məlumdur. Müstəqillik dövründə qadınlar cəmiyyətin bütün sahələrində fəal çalışırlar. Mehriban xanım Əliyeva isə fəaliyyəti ilə, sözün həqiqi mənasında, bütün dünya qadınları üçün örnək ola bilər.

Təsədüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyət tərəfindən böyük razılıqla qarşılandı. Uzun illərdir ki, çoxşaxəli fəaliyyəti ilə Mehriban xanım müstəqil dövlətin və xalqın inkişafına böyük töhfələr verib. Azərbaycanın birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər.

Faktlarda bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatını alıb. Həmin ildə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə "XXI əsrin böyük qadını" laureatı olub. 2010-cu ildə Fransanın "Şərəf legionu" ordeninə və UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsuqlarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun "Yaquət Xaç" ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib.

Təbii ki, bir azərbaycanlı qadının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi çox sevindiricidir. Mehriban xanım Əliyeva ilə bağlı isə daha önəmli onun dövlət, millət və bəşəriyyət əhəmiyyətli proqramlar həyata keçirməsidir. Konkret desək, Azərbaycanın birinci xanımı dünya miqyasında qiymətləndirilən fəaliyyət göstərməkdədir.

Mehriban xanımın həyat yoluna nəzər saldıqda, daim mədəniyyət, xeyriyyə, qayğı, yardımətmə kimi humanist fəaliyyətdə olduğuna tam əmin oluruq. Uzun illərdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi, vətənpərvərliyə, humanizmə, mərhəmətə, şəfqətliyə əsaslanan proqramları ilə böyük maraq doğurub. Fond Azərbaycanla yanaşı, regionda, Rusiya Federasiyasında, Asiya ölkələrində, Avropada çox humanist məzmunlu mədəniyyət layihələri reallaşdırmaqla böyük rəğbət qazanıb.


Bu xüsusda Heydər Əliyev Fondunun Gürcüstanda kilsələrə təmənnasız yardım etməsini vurğulamamaq mümkün deyil. Fondun birbaşa dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılmasını ayrıca qeyd etmək lazımdır. Versal sarayında isə Mehriban xanım tarixi incəsənət abidələrinin bərpası işlərini təşkil edib. Bunlardan başqa, ikinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qalası

nın və Vatikan arxivində saxlanılan nadir əlyazmaların da bərpasını Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Fond həyata keçirib. Vatikanda yerləşən qədim heykəllərin bərpası barədə italyanlar indi də razılıq hissi ilə danışırlar. Roma şəhərində yerləşən Kapitol Muzeyində "Filosoflar zalı"nın bərpa edən Heydər Əliyev Fondu bu sahədə ən böyük nailiyyətlərə belə imza ata bildiyini sübut edib.

Milli dəyərlərin keşiyində: dünya mədəniyyətinə inteqrasiya

Azərbaycanın birinci xanımı, ilk növbədə, milli maraqların keşiyində duran xadimdir. Məhz Mehriban xanımın birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görülüb. Mehriban xanım Bakıda analoqu olmayan Muğam Mərkəzi inşa etdirib. Muğamın dünyada tanınması üçün böyük layihələr həyata keçirib. Dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə təşkil edilən musiqi festivalları və gecələri, ümumiyyətlə, mədəniyyətin sosial əhəmiyyətinin yüksəldilməsində əhəmiyyətli yer tutan tədbirlərdir.

Mehriban xanım Əliyeva Azərbaycan



mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir. Onun təşkilatçılığı ilə ölkənin tanınmış alimləri və incəsənət xadimlərinin təbliği istiqamətində əvəzedilməz proqramlar reallaşır. Bu sırada "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunmasını, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsini ayrıca qeyd etmək gerəkdir. O cümlədən Nəsirəddin Tusinin anadan olmasının 800 illik yubileyinin keçirilməsini vurğulamaq lazımdır. Mehriban xanım məşhur şərqşünas alim Mirzə Kazımbəyin də 200 illik yubileyini keçirib. Bunlardan başqa, tanınmış rəssam Səttar Bəhlulzadənin, məşhur yazıçı və pedaqoq Mir Cəlal Paşayevin, akademiklər Yusif Məmmədəliyev və Musa Əliyevin 100 illik yubileylərinin keçirilməsinin də müəllifi məhz Mehriban xanım Əliyevadır. Təbii ki, bütün bunlar həm də Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr verir. Eyni zamanda, dünya mədəniyyətinin bir hissəsi olan milli mədəniyyətimizin digər mədəniyyətlərlə qarşılıqlı əlaqəsinə daha geniş imkanlar açır və Azərbaycan mədəniyyətinə qəsd etmək istəyənlərin əl-qolunu bağlayır. Sırr deyil ki, bədnam qonşularımız daim Azərbaycan mədəniyyət nümunələrini öz adlarına çıxarmağa çalışıblar. Deməli, Mehriban xanım milli mədəniyyətin təbliğatçısı olmaqla yanaşı, həm də onun fəal qoruyucusudur.

Mehriban xanım Əliyeva: böyük uğurların izi ilə

Əvvəli Səh. 5

Yuxarıda vurğulananlardan aydın olur ki, Mehriban xanım Əliyevanın fəaliyyətinin digər mühüm aspekti mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsidir. Heydər Əliyev Fondu konkret olaraq musiqi təhsili və müxtəlif mədəniyyətlər arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı mühüm proqramlar reallaşdırır. Bununla da Mehriban xanım dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynamış olur.

Doğrudan da faktlar göstərir ki, milli mədəniyyətin inkişafına, başqa xalqların mədəniyyətinin qorunmasına və mədəniyyətlərə-rası əlaqələrin inkişafına böyük töhfələr verən Mehriban xanım həm də yüksək səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun reallaşması üçün böyük əmək sərf edir. Azərbaycanın birinci xanımı sülh və tolerantlığın yayılması, bütün dünyada humanist dəyərlərin bərqərar olması üçün müntəzəm tədbirlər həyata keçirir.

Hələ 2005-ci ildə Parisdə UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində çıxış edən Mehriban xanım Azərbaycanın global mədəni dialoqa töhfəsini verməyə hazır olduğunu ayrıca ifadə etmiş, Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşən ölkə kimi bunun üçün geniş imkanlara malik olduğunu vurğulamışdı. Həmin sözlər Azərbaycanın birinci xanımının keçirdiyi yüksək səviyyəli beynəlxalq tədbirlərdə öz ifadəsini tapıb.

2008-ci il iyunun 10-11-də Bakıda “Mədəniyyətlərə-rası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda böyük tədbir keçirildi. 2009-cu ildə isə Bakı İslam mədəniyyətinin paytaxtı elan edildi. 2011-ci il aprelin 7-8-də Bakıda Ümumdünya Mədəniyyətlərə-rası Dialoq Forumu yüksək səviyyədə təşkil edildi. Bütövlükdə mədəniyyətlərə-rası dialoqa həsr edilmiş bir neçə möhtəşəm beynəlxalq tədbirə Azərbaycan paytaxtı ev sahibliyi edib.

Mehriban Əliyevanın idmanın inkişafına verdiyi töhfələr hamıya məlumdur. Azərbaycanın birinci xanımı 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2003-2004-cü illərdə ölkə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. 2015-ci ildə isə Mehriban xanım Azərbaycanda birinci Avropa Oyunlarının və beidii gimnastika üzrə beynəlxalq kubok yarışının uğurla keçməsində böyük rol oynayıb. O, “Eurovision” mahnı müsabiqəsi və IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların yüksək səviyyədə keçirilməsi işinə də bilavasitə rəhbərlik edib.

Elm, təhsil, səhiyyə və idman: Mehriban xanımın yüksək qayğısı

Yeri gəlmişkən, onu da demək zəruridir ki, Mehriban xanımın idmana böyük diqqət yetirməsi təsadüfi deyil. Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün çalışan Mehriban xanım gənc nəslin intellektual və fiziki inkişafı istiqamətində mühüm işlər görür. İndi hər bir Azərbaycan vətəndaşı tez-tez eşidir ki, Mehriban xanım təhsil, elm, incəsənət sahələrində müntəzəm olaraq proqramlar reallaşdırır. Yeni məktəblər inşa etdirir, təlim-tədris prosesinə lazımı şərait yaratmağa böyük dəstək verir. Bu aspektdə Heydər Əli-



yev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini ayrıca vurğulamaq lazımdır. Bu layihə çərçivəsində 2005-ci ildə 132 məktəb tikilib. 2006-cı ildə bu rəqəm 100 olub. Onların hamısı müasir tədris avadanlıqları ilə təchiz olunub.

Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi də həyata keçirdiyi işlərlə diqqəti cəlb edir. Bu layihə çərçivəsində qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edilir, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə yeni dərslik və tədris ləvazimatları göndərilir. Bu bağlılıqda Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdləri üçün də dərsliklərin və ləvazimatların çatdırılmasının xüsusi əhəmiyyəti olduğunu vurğulamalıyıq.

Azərbaycanın birinci xanımı təhsil sahəsində beynəlxalq əməkdaşlığa ciddi diqqət yetirməkdədir. Belə ki, UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması istiqamətində çox faydalı addımlar atılır. Məsələn, “Təhsil hamı üçün” proqramı reallaşdırılır ki, onun da çərçivəsində texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələr üzrə çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Bunlar təhsilin məzmunca yeniləşdirilməsinə və məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqinə ciddi töhfələr verir. Deyilənlərlə yanaşı, məhz Mehriban xanımın zəhməti sayəsində UNESCO Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr hazırlayıb. Bu layihələrə təşkilatın baş direktoru rəhbərlik edir.

Mehriban xanım Əliyevanın həyat fəaliyyətini təhlil edən tədqiqatçılar bir məqamı xüsusi vurğulayırlar: Mehriban xanım təbiətən böyük humanist şəxsiyyətdir! Bu keyfiyyətin cilalanmasında və inkişafında Azərbaycanın birinci xanımının böyüdüüyü ailənin rolu çox böyük olmuşdur. Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə - 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir. Azərbay-

can parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülən bu təşəbbüs geniş ictimai dəstək qazanıb. Çünki amnistiya aktı qanunverici tərəfindən ifadə olunan humanizm və mərhəmət hissəsinin müjəssəməsidir.

Azərbaycanın birinci xanımı gənclərin fiziki və mənavi sağlamlığı, milli-genetik ruhunun qorunması aspektində də çox səmərəli layihələr həyata keçirib. Onların sırasında sosialyönümlü layihələr ayrıca yer tutur. Bu bağlılıqda səhiyyə sahəsinə yardımların göstərilməsi önəm daşıyır. Mehriban xanım bu sahənin infrastrukturunun yeniləşdirilməsi və vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atır. O, xüsusilə tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə və həssaslıqla yanaşır. Belə ki, “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyaşız həyat naminə” layihələri cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Mehriban xanım bu xəstəliklərdən əziyyət çəkən körpələrin və uşaqların şəfa tapmasına imkan yaradıb. İndi Talassemiya Mərkəzi minlərlə insanın ümid yerinə çevrilib.

Azərbaycanın birinci xanımının humanistliyinə bir sıra xarici ölkələrə göstərdiyi yardımlar da dələldir. ABŞ, Türkiyə, Rumıniya, Rusiya və başqa ölkələrdə Heydər Əliyev Fondu öz filialları vasitəsi ilə təbii fəlakətlərdən (zəlzələdən, torpaq sürüşmələrindən, yanğınlardan) ziyan çəkən insanlara yardımlar etməkdədir. Məsələn, 2012-ci il iyunun 14-də - Beynəlxalq Donorlar Günündə Pakistanın Həməzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondunun adından laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili verilib. Həməzə Xeyriyyə Fondu talassemiya, hemofiliya və qan xərcəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirir. Bunlarla yanaşı, Mehriban xanım Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbinin yenidən inşasına öz töhfəsini verir.

Bunlardan başqa, təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniyaya və Haitiyə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə yardımlar göstərilib. Azərbaycanın terrordan çox əziyyət çəkdiyini nəzərə alaraq, Heydər Əliyev Fondu 2011-ci ilin sentyabr ayında

Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı edib. Həmin yardım Parisdə terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili üçün ayrılıb.

Birinci vitse-prezident: daha fəal mövqe

Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə malik olduğunu sübut edir. Deyilənlərlə yanaşı, Azərbaycan üçün həyatı əhəmiyyətli hadisələr sırasında Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də xüsusi yer tutur. Bu təyinat həm Mehriban xanımın şəxsi həyat fəaliyyətində, həm də Azərbaycan dövlətçiliyinin inkişafında ciddi bir hadisədir. Məlumdur ki, vitse-prezidentlik institutu dünyanın bir sıra inkişaf etmiş ölkələrində mövcuddur. Azərbaycanda bu idarəetmə institutunun məhz indi tətbiq edilməsi əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu müstəqil dövlətçilik kursunun Səmərliliklə həyata keçəcəyinə böyük əminlik vardır. Azərbaycan xalqı bilir ki, dövlətimizin inkişafı etibarlı əllərdədir. Mehriban xanım Əliyeva da artıq Birinci vitse-prezident kimi bu istiqamətdə böyük işlər görür.

Mehriban xanımın Birinci vitse-prezident olması Azərbaycanda qadınların idarəetmədə geniş təmsil olunmalarının konkret göstəricilərindən biridir. Bütün dünya görür ki, ölkənin uğurla idarə edilməsində yüksək intellekt və ədalət nümunəsi olan azərbaycanlı qadın son dərəcə fəal iştirak edir. Bu sahədə Azərbaycanın birinci xanımı bir nümunə kimi qəbul edilə bilər.

Birinci vitse-prezident kimi, Mehriban xanım siyasi idarəetməyə daha çox bağlı olan şəxsə çevrilib. Şübhəsiz ki, bu günə qədər Mehriban xanımın topladığı təcrübə, həyata keçirdiyi böyük layihələr onun artıq idarəetmədə də çox yüksək hazırlıqlı olduğunu göstərir. Bu bağlılıqda çox əhəmiyyətli bir məqamı da qeyd etməliyik. Məsələ ondan ibarətdir ki, Mehriban xanım Əliyeva Azərbaycanın “ağıllı güc”ünü təmsil edən şəxsiyyətlərdəndir. İndi dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün “ağıllı güc” faktorunu aparıcı rol oynayır. Mehriban xanım da bütün fəaliyyəti boyu elm, mədəniyyət, incəsənət, humanizm, xeyriyyəçilik, şəfqətçilik kimi sahələrdə çox aktivlik göstərüb. Azərbaycanın birinci xanımı həm elmi dərəcəyə malikdir, həm də öz fəaliyyətində rasionallığı başlıca prinsiplərdən biri kimi tətbiq edir.

Məhz bütün bu kimi keyfiyyətlərə görə Mehriban xanımın Azərbaycanın dünyada yüksək və qədim mədəniyyətə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri var. Tam əminlik ki, Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva bundan sonra da var gücü ilə Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi naminə çalışacaq.

Milli Məclisin növbəti plenar iclasında 24 məsələyə baxılıb

Martin 6-da Milli Məclisin növbəti plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. Sonra qanun layihələrinin müzakirəsinə başlanılıb.

Əvvəlcə iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında qanun layihəsini təqdim edib. Bildirilib ki, Konvensiya 2005-ci il noyabrın 23-də qəbul edilib. Dörd fəsil, 25 maddədən ibarət sənəd bərabərlik və qarşılıqlı faydalı əməkdaşlıq, beynəlxalq ticarətin dövlətlər arasında dostluq münasibətlərinin təşviqinin mühüm elementi kimi dəyərləndirilməlidir. Sənəd səsvermə yolu ilə qəbul edilib.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, gündəlikdəki növbəti 13 məsələ eyni qovluqda Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə ünvanlanıb.

Bu məsələlər barədə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Əvvəlcə "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiyaya qanunu barədə məlumat verən komitə sədri bildirib ki, sənəd "Əmək pensiyaları haqqında" 10 mart 2017-ci il tarixli qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədardır. Bu dəyişikliklər I qrup əlil olmuş, səlahiyyət müddətinin yarısı qədər siqorta stajı olan indiki və sabiq ombudsmanların pensiya təminatına aid ediləcək. Sənəd səsə qoyularaq qəbul edilib.

Sonra Əli Hüseynli Seçki Məcəlləsində, "Milli Məclis deputatının statusu haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Miqrasıya orqanlarında qulluq keçmə haqqında" Əsasnamədə, "Dövlət qulluğu haqqında", "Konstitusiyaya Məhkəməsi haqqında" "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Yaşayış minimumu haqqında", "Sosial siqorta haqqında", "Sosial müavinətlər haqqında" sənədlərdəki dəyişiklikləri şərh edərək onların da oxşar xarakterli olduğunu bəyan edib. Bu layihələrdə olan dəyişikliklərin də "Əmək pensiyaları haqqında" 10 mart 2017-ci il tarixli Qanunda güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kateqoriyasına uyğunlaşdırma ilə əlaqədar olduğu vurğulanıb. Qeyd olunub ki, dəyişikliklər özündə bir sıra kateqoriyadan olan insanların imtiyazlı pensiya hüququ əldə etməsi üçün müddətin 10 il artırılmasını ehtiva edir. Əvvəl bu müddət 25 il olub, indiki Qanunla isə 35 il müəyyən edilir. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Əli Hüseynli Şəhərsalma və Tikinti, İnzibati Xətalər məəcəllələrində dəyişikliklər edilməsi haqqında sənədləri birlikdə təqdim edib. Sənədlər ay-



rı-ayrılıqda səsvermə yolu ilə təsdiqlənib.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Yaşılıqların mühafizəsi haqqında" Qanunda edilən dəyişikliklərin Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinə müvafiq hüquqların verilməsi ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Prezidentin müvafiq Fərmanına əsasən MİDA səlahiyyət dairəsində olan ərazilərdə yaşılıqların bərpasına və götürülməsinə nəzarəti həyata keçirə biləcək. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət və İnzibati Xətalər məəcəllələrində dəyişikliklər edilməsi haqqında sənədlərlə əlaqədar birgə məlumatı diqqətə çatdırıb. Qeyd olunub ki, hər iki sənəd uyğunlaşdırma xarakteri daşıyır. "Dini etiqad azadlığı haqqında" Qanunda dəyişikliklər edilməsi ilə bağlı 2017-ci il 16 may tarixli Qanuna əsasən dini mərkəz tərəfindən dövlət edilmiş din xadimləri istisna olmaqla, ecnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Xaricdə dini təhsil almış vətəndaşlar da müvafiq icra hakimiyyəti orqanı (Qafqaz Müsəlmanları İdarəsi, Din Qurumları İş üzrə Dövlət Komitəsi) ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlərin idarə olunmasına iştirak edə bilərlər. Məcəlləyə bu Qanunun müvafiq maddələrinin pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması təklif edilib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə sənədi şərh edib. Komitə sədri qeyd edib ki, qanun layihəsi "Daşınmaz əmlakın dövlət reyestri haqqında" 2017-ci il 25 aprel tarixli Qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Sənəd daşınmaz əmlak mülkiyyət və digər əşya hüquqlarına dair çıxarışın hüquq sahibinin istəyi əsasında ona kağız formada təqdim edilməsini, yaxud elektron imza ilə təsdiqləməklə elektron üsulla əldə etmək imkanının təmin edilməsini nəzərdə tutur. Sənəd səsə qoyularaq təsdiqlənib.

Sonra Ziyad Səmədzadə "Dövlət rüsumu haqqında" Qanunda və Tica-

rət Gəmiçiliyi Məcəlləsində edilən dəyişiklikləri şərh edib. Bildirilib ki, hər iki sənəddə nəzərdə tutulan dəyişikliklər "İpoteka haqqında" Qanunda dəyişikliklər edilməsi haqqında 2017-ci il 2 oktyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar uyğunlaşdırma məqsədilə aparılıb. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini ikinci oxunuşda şərh edib. Komitə sədri bildirib ki, sənəddə redaktə xarakterli bəzi düzəlişlər aparılıb. Əsaslı dəyişikliklər isə azad zona səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, azad zonada gömrük işinə, sərhəd rejiminə, əmək qaydaları və mübahisələrin həllinə, qurumların qərarlarının icrasına dair maddələrdə edilib. Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı, "zərurət yarandıqda başqa dillər də" işlədilə bilər ifadəsi əlavə olunub.

Deputatlar Əli Məsimli, Aydın Hüseynov, Mirzəcan Xəlilov sənədin dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslanaraq kifayət qədər mükməllə hazırlandığını, ölkəmizdəki iqtisadi qurumların tövsiyələrinin nəzərə alındığını vurğulayıblar. Qeyd olunub ki, qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir. Sənəd əvvəlcə fəsil-fəsil, sonra isə bütövlükdə səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

İclasda əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Məcburi dövlət sosial siqorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, sənəd sahibkarlığın inkişafını daha da gücləndirmək üçün nəzərdə tutulub. Məcburi dövlət sosial siqorta borcları sahibkarlığın inkişafına ciddi əngəl törədir. O deyib ki, 2003-cü ilə müqayisədə sosial siqorta haqları üzrə daxilolmalar təxminən 9,4 dəfə artıb. Məcburi dövlət sosial siqortası üzrə ödənilməyən borclar 1 yanvar 2018-ci il tarixinədək təxminən 364 milyon manatdan çoxdur. Bu borcların silinməsi vətəndaşların pensiya təminatına heç bir mənfi təsir göstərməyəcək. Sənəd səsvermə yolu ilə qəbul edilib. Bununla da Milli Məclisin iclası başa çatıb.



Bakıda və Sumqayıtda universal ağır atletika komplekslərinin açılışı olub

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ölkəmizdə idmanın inkişafına töhfə verməkdə davam edir. Bu baxımdan sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi məqsədilə maddi-texniki bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, idmançıların məşq və hazırlıq şəraitinin yaxşılaşdırılması böyük əhəmiyyət daşıyır. Yeni ağır atletika zal və komplekslərinin istifadəyə verilməsi bu prosesdə mühüm rol oynayır.



Federasiyadan AZƏRTAC-a bildiriblər ki, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə AAAF tərəfindən Bakıda və Sumqayıtda universal ağır atletika kompleksləri istifadəyə verilib. Bakıda açılışı olan universal ağır atletika kompleksi "Zirvə" beynəlxalq idman klublarının və AAAF-ın birgə layihəsi əsasında inşa edilib. Kompleksin açılış mərasimində AAAF-ın vitse-prezidenti, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev iştirak edib. Azər Əliyev kompleksin rəsmi açılışını bildiren lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, kompleksdə ağır atletika, bodibildinq, pauerlifting, krosfit və fitnesslə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Gün ərzində 500-ə yaxın idmançı bu məkanda peşəkar məşqlə məşğul ola bilər. Kompleks ən müasir avadanlıqla təchiz olunub, idmanın hər bir növü üzrə fərdi yanaşma tətbiq olunub. Burada tanınmış idmançılar, uğur qazanmış atletlər, təcrübəli həkimlər, masajçılar və məşqçilər çalışacaqlar. Sumqayıtdakı kompleksin açılış mərasimində isə AAAF-ın birinci vitse-prezidenti Tofiq Heydərov, həmçinin federasiyanın Rəyasət Heyətinin üzvləri iştirak ediblər.

Kompleksin rəsmi açılışını bildiren lentin kəsilməsindən sonra burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, kompleksdə eyni anda 50-yə yaxın ağır atletin, eləcə də bodibildinq, pauerlifting, krosfit idmançılarının məşq etmək, yarışlara ən yüksək səviyyədə hazırlaşmaq imkanı var. Burada paltardəyişmə otaqları, xüsusi idman geyimləri və vitaminləri stendi, futbol meydançası, digər otaqlar da xidmətə hazırdır.

AAAF hər il 20-yə yaxın ağır atletika zal və kompleksinin açılışı, təmir-bərpa işlərini həyata keçirir. Ötən il Qobustanda mərkəzi ağır atletika zalı, "Spartak" Könüllü İdman Cəmiyyətinin Rəyasət zalı, "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun bazasındakı ağır atletika zalı, Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və digər qurğularda əsaslı təmir-bərpa işləri görüldü, avadanlıq yenilənib, məşq üçün ən yüksək şərait yaradılıb. Bununla yanaşı, Astarada AAAF Park Yaşayış Kompleksində yerləşən ağır atletika üzrə yeni təlim-məşq bazasının açılışı həyata keçirilib. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, hər cür şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin ən müasir avadanlığın quraşdırıldığı geniş AAAF fitness zalı, 50 nəfərlik yeməkhana və digər otaqlar idmançıların istifadəsinə verilib. AAAF bu istiqamətdə işləri cari ildə də davam etdirəcək.

YAP-ın MSK-da məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Komissiyasındakı (MSK) məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib. Sechki-2018.az saytının məlumatına görə, MSK-nın iclasında millət vəkili Aydın Mirzəzadə YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənib. İclasda bəzi dairə seçki komissiyalarının tərkibində də dəyişiklik edilib.



5 milyon 347 min 804 ədəd seçki bülleteni hazırlanacaq



Düən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Sechki-2018.az saytının xəbərinə görə, iclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin sayının 3 faizindən artıq olmamaq şərti ilə seçki bülleteni hazırlanmalıdır. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 5 milyon 347 min 804 ədəd seçki bülleteni hazırlanacaq. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Seçkilərin ən qızğın anı təbliğat-təşviqat dövrünə təsadüf edəcək

Artıq imzaların toplanması və digər namizədlərin qeydə alınması üçün zəruri sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi gedir. Hazırda yalnız bir nəfərin İlham Heydər oğlu Əliyevin namizədliyi qeydə alınıb. Qalan 14 nəfər namizədin sənədləri baxılma mərhələsindədir. Onlardan bəziləri sənədləri təqdim edib bəziləri isə etməyib. Sechki-2018.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Bəxşəyş Əsgərov deyib.



MSK üzvü bildirib ki, bu gün Azərbaycanda mövcud olan siyasi, iqtisadi sabitlik şəraitində seçki prosesi də qanunun tələblərinə və siyasi mühitə uyğun olaraq davam edir: "Seçkilərin bu mərhələsindən sonra təbliğat-təşviqat kampaniyası başlayacaq. Mart ayının 19-dan etibarən bu prosese start veriləcək. Seçkilərin ən qızğın anı o dövrə təsadüf edəcək. Amma bütövlükdə seçki mühiti normal və qanunun tələblərinə uyğun olaraq davam etməkdədir".

"Namizədlər Respublikanın 60 seçki dairəsi üzrə hər birindən ən azı 50 imza olmaqla ümumi toplam isə 40 mindən az olmamaqla imza təqdim etdikdən və imza vərəqlərinə əlavə olaraq zəruri (namizədin maliyyə vəziyyəti, gəlirləri, əmlakı olan məlumatlar və s.) sənədlər təqdim etdikdən sonra Mərkəzi Seçki Komissiyasında təqdim olunan gündən 7 gün ərzində həmin sənədlərə baxılır. Beləcə namizədin qeydə alınıb-alınmaması məsələsi həll olunur.

Namizədlər qeyd alındıqdan sonra isə martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyası başlayır. Yəni namizədlər öz zəruri platformaları ilə çıxış edirlər. MSK öz saytında müvafiq kütləvi informasiya vasitələrinə müraciət edib. Bu "İctimai Televiziya və Radio Verilişləri" şirkətidir, "Azərbaycan", "Bakinski raboçi" və "Xalq" qəzetləridir ki, həmin mətbuat orqanlarında pul-suz efir vaxtı və namizədlərin öz platformaları ilə bağlı zəruri məlumatların dərc etmələri üçün müraciət edilib. Həmin KİV-lər ayrılan efir vaxtı və yerlər haqqında məlumatları MSK verdikdən sonra qeydə alınmış namizədlər artıq orada özlərinin təbliğat-təşviqat kampaniyalarını apara biləcəklər. Təbliğat-təşviqat kampaniyasından sonra seçki prosesində növbəti səsvermə günü olacaq ki, bu gün də 11 aprelə təsadüf edəcək", - deyərək Bəxşəyş Əsgərov

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Martin 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın martın 2-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra təsdiq olunub və 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

İclasda Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkeşi oğlunun üzvlüyü də təsdiq olunub.




Komissiyanın iclasında, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

Jan Fransua Mansel: "Prezident seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisi olacaq"

Azərbaycan Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü Jan Fransua Mansel sechki-2018.az saytına müsahibə verərək Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini açıqlayıb. Müsahibəni təqdim edirik:



- Cənab Mansel, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ümumiyyətlə, siz Azərbaycanda seçki mühitini necə qiymətləndirirsiniz?

- May ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüzilliyi qeyd ediləcək. Bu, Azərbaycan tarixi üçün əlamətdar gündür. Ondən bir ay əvvəl ölkədə keçiriləcək prezident seçkiləri də böyük tarixi əhəmiyyət daşıyır. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan müasir, dinamik inkişaf edən, bacarıqlı insanları ilə seçilən, digərlərinin hörmətini qazanan ölkəyə çevrilib. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin birgə firavan yaşadığı ölkədir. Düşünürəm ki, prezident

seçkiləri ölkənin demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisi olacaq.

- Qeyd etdiyiniz kimi, bu gün Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq miqyasda, o cümlədən regionda böyük hörmətə və nüfuza malikdir. Azərbaycanda keçiriləcək seçkilər ölkənin gələcək inkişafı və region üçün hansı əhəmiyyəti daşıyır?

- Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Şimal və cənubdakı qonşuları ilə münasibətdə onun dinc və müstəqil siyasət yürütməsi bu coğrafi məkanda sabitliyin əsas elementidir. Hesab edirəm ki, prezident seçkilərinin nəticələri

bu realığı demokratik şəkildə möhkəmləndirəcək. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu inkişafın davam etməsi üçün seçkilər böyük əhəmiyyət daşıyır. Növbəti prezidentlik dövründə də əhalinin yaşayış səviyyəsinin muntəzəm olaraq yaxşılaşdırılması, neft və qaz ehtiyatlarından asılılığın azaldılması və qeyri-neft sektorunun şaxələndirilməsi kimi məsələlərin diqqət mərkəzində saxlanılması çox önəmlidir. Bununla yanaşı, Azərbaycanın ən ağırlı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə, işğala və qurbanlar almaqda davam edən münaqişəyə son qoymaq, beynəlxalq ictimaiyyətin bu məsələdə dəstəyini əldə etmək üçün də seçkilər böyük əhəmiyyət daşıyır. Bildiyiniz kimi, Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri birgə firavan yaşayır. Seçkilərin nəticəsi bu firavan birgəyaşaşının qorunması üçün də önəmlidir. Nəhayət, Azərbaycan "Ekspo 2025" sərgisini həyata keçirməklə öz bacarığını nümayis etdirmək, dünya miqyasında tutduğu yeri möhkəmləndirmək istəyir. Növbəti seçkilər məhz bu tarixi nailiyyətin əldə olunması üçün də vacibdir.



"Azərbaycanda keçiriləcək seçkilər bütün regionun siyasətinə təsir edəcək"

Mən bundan əvvəl də Azərbaycanda keçirilən seçkiləri yaxından izləmişəm və bu prosesin azad və demokratik şəraitdə keçdiyinin şahidi olmuşam. Bu baxımdan tam əminliklə deyə bilərəm ki, Azərbaycanda seçki mühiti demokratik dəyərlərə və xalqın iradəsinə uyğundur. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Beynəlxalq siyasi analitik və televiziya şərhçisi Malik Ayyub Sumbal deyib.

Beynəlxalq siyasi analitik Azərbaycanı prezident seçkilərinin əhəmiyyətinə də toxunub. "Azərbaycan böyük geostrateji əhəmiyyətə malik ölkədir. Məhz ona görə də Azərbaycanda keçiriləcək seçkilər bütün regionun siyasətinə təsir edəcək. Dağlıq Qarabağ münaqişəsi kimi öz həllini gözləyən problemi olan ölkədə keçiriləcək seçkiləri beynəlxalq ictimaiyyət yaxından izləyəcək".

BSU-da Belarus təhsil günləri keçirilib

Dünən Bakı Slavyan Universitetində Azərbaycan-da Belarus Təhsil Günləri çərçivəsində “Azərbaycan və Belarus ali təhsilinin beynəlmilləşdirilməsi” adlı tədbir keçirilib.

Tədbirdə iştirak etmək üçün Belarus Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin konsultantı Olqa Xatkeviç, Belarus Milli Texniki Universitetin Beynəlxalq Əməkdaşlıq və Xarici İqtisadi Fəaliyyət İdarəsinin mütəxəssisi Anna Yablonskaya və Belarus Təhsil Nazirliyinin, həmçinin, Belarusda fəaliyyət göstərən ayrı-ayrı universitetlərin rəhbərliyində təmsil olunan şəxslər iştirak ediblər. Bundan əlavə, Trend İnformasiya Agentliyinin baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professor Şahlar Əsgərov və digər şəxslər tədbirə qatılıblar.

Qonaqlar BSU-da fəaliyyət göstərən Belarus Dili və Mədəniyyət Mərkəzində olub, burada Belarus xalqının keçdiyi tarixi yol, Azərbaycan-Belarus əlaqələrinin inkişaf mərhələləri, milli-etnoqrafik xüsusiyyətləri əks etdirən slaydlara tə-



maşa ediblər. Tədbir dəyirmi masa ilə davam edib. Dəyirmi masada Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva BSU-nun Belarus ali məktəbləri ilə əməkdaşlığının bugünkü vəziyyəti və perspektivləri barədə geniş məruzə ilə çıxış edib, xalqlarımızı bir-birinə yaxınlaşdıran dəyərlərdən söhbət açıb. O, Azərbaycanın Belarus Respublikası ilə əlaqələrinin tarixinə nəzər salaraq, hər iki ölkənin bütün zamanlarda qarışıqlıq etimad və etibara əsaslanan əməkdaşlığı barədə tarixi faktlar səsləndirib. Rektor Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının Belarus ilə Müstəqil Dövlətlər Birliyində təmsil olunduğunu, Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində, hər iki keçmiş Sovet respublikasının müstə-

qil dövlət kimi bir-birinə daha da yaxınlaşdığını bildirib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vaxtilə BSU-da olduğunu, universitet tələbələri ilə görüşdüyünü xatırladaraq, hazırda BSU-da Belarus Mərkəzinin, Belarusun bir çox universitetlərində isə Azərbaycan mərkəzlərinin fəaliyyət göstərdiyini vurğulayıb.

Sonra tədbirdə Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru Aleksandr Juk “Belarus və Azərbaycan dilləri Belarus və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafı və möhkəmlənməsi faktoru kimi”, P.O.Suxoy adına Qomel Dövlət Universitetinin prorektoru Aleksandr Şıçev “Elmi tədqiqatların beynəlmilləşdirilməsi”, BSU-nun prorektoru Telman Cəfərov “Azərbaycan-Belarus ali təhsil müəssisələrinin beynəlmilləşməsi və inteqrasiyası prosesinin imkanları” və başqaları məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda BSU və Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq barədə müqavilə imzalanıb.

Zümrüd BAYRAMOVA

Azərbaycanda demokratik seçki mühiti mövcuddur

11 aprel prezident seçkiləri demokratikləşmə istiqamətində atılacaq növbəti addımlardan biri olacaq

Birmənalı şəkildə, demək olar ki, hər bir ölkənin inkişafında demokratik və şəffaf seçkilər böyük rol oynayır. Çünki vətəndaşlar seçkilərə qatılmaqla cəmiyyətin ictimai-siyasi həyatında iştirak etmək hüququ qazanırlar. Bu baxımdan, demək olar ki, Azərbaycan dövləti mövcud vəziyyətə uyğun azad və demokratik seçkilər təşkil etmək və keçirməklə demokratik proseslərə mühüm töhfələr verir. Təbii ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də Azərbaycan dövlətinin demokratikləşdirilməsi istiqamətində atılacaq növbəti addımlardan biri olacaq. Söhbət etdiyimiz müsahiblərimiz də dövlətimizin seçkilərlə bağlı hazırlığını və bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirdilər.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- Azərbaycanda aprelin 11-də baş tutacaq prezident seçkilərinin azad və ədalətli keçilməsi üçün siyasi iradə mövcuddur. Bu baxımdan, seçki mühitini yüksək qiymətləndirirəm. Seçki hazırlığı, namizədlərin irəli sürülməsi və digər məsələlərdə heç bir problem yoxdur. Əminliklə qeyd etmək olar ki, seçkilər tam şəffaf və demokratik şəkildə keçiriləcək. Dövlətin seçkilərə hazırlığında yüksək peşəkarlıq və mütəşəkkillik mövcuddur. Bütün namizədlərə eyni şərait yaradılmışdır. İddialı şəxslər namizədliklərini sərbəst şəkildə irəli sürmüş və imzatoqlama kampaniyasına başlamışlar. Bu günə qədər heç bir problem yaşanmamışdır. Bir daha deyə bilərəm ki, Azərbaycanda seç-



ki mühit normaldır, əhali öz taleyinə bəlgənə deyil. Əminəm ki, 11 aprel seçkiləri demokratik və şəffaf şəkildə baş tutacaqdır.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:

- Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsində müəyyən olunmuş qrafikə uyğun olaraq gedir. Prezidentliyə namizədlərin irəli sürülməsi mərhələsi artıq geridə qalıb və hazırda imzaların toplanması prosesi gedir. Təbii ki, biz də bu prosesi kənardan media olaraq izləyirik. Xüsusilə, diqqəti cəlb edən məsələlərdən biri beynəlxalq təşkilatların budəfəki seçkiyə əvvəlkilərlə müqayisədə artan maraqla yanaşmaları və müşahidəçi kimi iştirak etməyə daha çox həvəslə görünmələri-dir. Artıq ATƏT iştirak haqqında öz fikirlərini (həm müvəqqəti, həm də uzunmüddətli missiya ilə bağlı) bildirib. Eləcə də, MDB ölkələrinin müəyyən institutları artıq bu prosesə müşahidəçi kimi qatılmaq istəklərini açıqlayıblar. Ölkədə ictimai-siyasi mühitdə namizədlərin öz hüquqlarından istifadədə, seçicilərin göstərilən ilkin mərhələlərdə hüquqlarından istifadəsi yolunda hər hansı bir maneə görmürəm. Ümumiyyətlə, seçki prosesi həm hüquqi nöqteyi-nəzərdən, həm texniki cəhətdən, həm də ictimai-siyasi mühitdə insanların iradəsini tam şəkildə ortaya qoyur.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlı:

- Azərbaycan 27-ci ildir ki, müstəqil dövlətdir. Bu dövlətin qurulması və bugünkü güclü və qüdrətli dövlətə çevrilməsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1993-cü ildə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda, bütün sahələrdə olduğu kimi, seçki sahəsində də xeyli islahatlar aparıldı, Konstitusiya və Seçki Məcəlləsi qəbul olundu. 1993-cü ildən Azərbaycanda azad və demokratik şəkildə prezident, parlament, bələdiyyə və referendum seçkiləri keçirilib. Azərbaycanın kifayət qədər seçki təcrübəsi var. Bu gün də seçki mühiti həddindən artıq normaldır. Həm seçki qanunvericiliyi şəffafdır, hüquqi baza var, həm də namizədlər sərbəst şəkildə namizədliyini irəli sürür və onların qeydə alınması prosesi ədalətli-dir. İstənilən Azərbaycan vətəndaşı qanunvericiliyə uyğun olaraq, öz namizədliyini irəli sürə bilər. Artıq 15 namizəd özünün prezidentliyə namizədliyini irəli sürüb. Yaxın günlərdə seçkilərin təbliğat-təşviqat mərhələsi başlayacaq. Bu zaman hər bir namizədə öz platformalarını seçicilərə çatdırmasında bərabər hüquqlu şərait yaradılacaq. Bir sözlə, Azərbaycanda seçki mühiti çox şəffaf, demokratik və beynəlxalq təcrübəyə uyğundur. Bunun da səbəbi Azərbaycanın bu istiqamətdə kifayət qədər təcrübəyə və xeyli uğurlara malik olmasıdır. Ölkəmiz bu sahədə böyük təcrübə qazanıb. Bütün bunlara əsaslanaraq, demək olar ki, 11 aprel prezident seçkiləri Azərbaycanın müstəqillik tarixində növbəti azad və ədalətli və demokratik seçki olacaq.

GÜLYANƏ

Dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində dinamik inkişafa nail olunub



Dünən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zaqatala sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə “Səs” qəzetinə DSX-nin mətbuat mərkəzindən məlumat daxil olub.

Məlumatla görə, təntənəli tədbirdə Dövlət Himni oxundudan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılmışdır. Tədbirdə çıxış edən DSX rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı, general-mayor Əsgər Xəlilov müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin milli inkişaf konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin Azərbaycan sərhəd mühafizəsinə ali diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir standartlar səviyyəsinə qaldırıldığını, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olduğunu xüsusi qeyd edib.

Respublikamızın Şimal-Qərb sərhədlərinin keşiyində dayanan, yarandığı ilk vaxtlar heç bir zəruri sərhəd infrastrukturuna malik olmayan Zaqatala sərhəd dəstəsinin ötən dövr ərzində böyük inkişaf yolu keçərək formalaşması və dövlət sərhədinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiyyətlər əldə etməsi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd mühafizəsinin inkişafı məsələlərinə xüsusi diqqət və qayğı göstərməsi, tez-tez sərhədçilərlə görüşərək onların problemləri ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi böyük iftixar hissi ilə qeyd olunub.

Tədbirin sonunda incəsənət ustaları sərhədçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.

R.RƏSULOV

Axtarışda olan şəxs saxlanılıb

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən cinayət törətdiklərinə görə axtarışda olan şəxslərin aşkarlanması istiqamətində uğurlu tədbirlər davam etdirilir. 2018-ci ilin 5 mart tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana keçərkən, 2017-ci ildə ölüm hadisəsi törətməkdə şübhəli bilindiyinə görə barəsində axtarış elan olunmuş 11.11.1983-cü il təvəllüdlü, RF vətəndaşı Mamedov İntiqam Novruz oğlu Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanaraq DİN Tovuz rayon polis şöbəsinə təhvil verilmişdir.

BİR SATQINLIĞIN BÜDCƏSİ, MÜHASİBƏTİ VƏ ZEHNİYYƏTİ


Satqınlığın büdcəsi

Azərbaycana qəraz və böhtan yağdırmaq üçün "dəridən qabıqdan çıxan", ölkədəki sabitliyi pozmaq üçün gecə-gündüz planlar quran uzun adı "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi" (bundan sonra OCCRP) olan bir təşkilat var. Təşkilatın yiyəsi - bütün dünyada araşdırmaçı jurnalistikanı inkişaf etdirmək üçün ABŞ-da təsis edilən - "Jurnalistikanın İnkişafı Şəbəkəsi"dir. (The Journalism Development Network, Inc. (JDN)).

"Jurnalistikanın İnkişafı Şəbəkəsi"ni 2004-cü ildə Dryu Sallivan adlı adam yaradıb. Əvvəl ixtisasca komediya aktyoru olan D.Sallivani sonralar hansısa külək gətirib jurnalistikaya çıxarıb. O vaxtdan bəri adamın xroniki olaraq bir ayağı okeanın o tayında, o biri ayağı isə "köhnə qitə"də, Şərqi Avropadadır (Sarayevoda).

İnternetdə "The Journalism Development Network" adlı təşkilat axtarsanız çətin taparsınız. Nə təşkilat, nə də onun rəsmi saytı yoxdur. ABŞ-ın Merilend ştatında qeydiyyatdan keçə də, adı yalnız kağız üzərindədir. Baş qəragahı isə Bosniya və Herseqovinanın Sarayevo şəhərində yerləşən həmin OCCRP adlı təşkilatdır. Bəli, "The Journalism Development Network" Sarayevo şəhərindəki "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi"ni maliyyələşdirir.

Daha dəqiq deyilsə, ABŞ büdcəsindən pul və başqa onlarla ölkədən OCCRP-a qrantlar ayrılması üçün vasitə, maliyyə ka-



İdarə edən təşkilatda direktor kimdir?

Təsisçi Dryu Sallivanın dediyinə görə, "ana şirkəti" "The Journalism Development

rektorlar şurası bu işin öhdəsindən məharətlə gəlir. Təsəvvür edin ki, onlardan biri - Xədicə İsmayıldır. X.İsmayıl - "The Journalism Development Network, Inc. (JDN)"-də, dolayısı ilə də, OCCRP-in rəhbərliyində "boss"lardan (individual trustee, director) biridir.

X.İsmayılın siyahıda adı keçən direktor həmkarlarının kim olduğunu bilməsəz yaxşıdır. Onların hamısı, dünyanın neçə-neçə ölkəsinin altını-üstünə, xaos məkanına çevirməkdə "xüsusi xidmətləri", məharətləri olan "nəhəng isimlər", "idarə edilən xaos texnologları"dır. Bu barədə başqa zaman və başqa yazıda.

		Individual Trustee	Director	Executive Director	Other	Not Listed	Not Listed	Not Listed	Not Listed
(1) LOWELL BERGMANN	1 00	X							
DIRECTOR									
(2) SHEBA CORONEL	1 00	X							
DIRECTOR									
(3) DAVID KAPLAN	1 00	X							
DIRECTOR									
(4) MARINA GORIS	1 00	X							
DIRECTOR									
(5) DAVID BOARDMAN	1 00	X							
DIRECTOR									
(6) KHADIJA ISMAYILOVA	1 00	X							
DIRECTOR									
(7) ANDREW SULLIVAN	40 00		X					78,300	0
EXECUTIVE DIRECTOR									
(8) PAUL CHRISTIAN RADO	40 00		X					72,000	0
EX DIRECTOR OF OCCRP									

Sadəcə təsəvvür etmək çətindir ki, dünyada 200-ə yaxın ölkə var və ABŞ dövlətinin yaratdığı qlobal təşkilatın direktorlar şurasında vəzifə tutmağa Xədicə İsmayıldan başqa heç bir millətin, ölkənin nümayəndəsi tapılmadı mı? Yəni gör nə hünərin (yaxud satqınlığın) yiyəsi olasan ki, Amerika boyda dövlətin qlobal şəbəkəsini idarə edən 8 amerikalı direktordan biri olasan! (Sırada 8-ci olan isim rumin olsa da əsasən ABŞ-da yaşayır və işləyir). Cədvəldə o da göstərilir ki, X.İsmayıl həftədə ortalama cəmi-cümlətanı 1 saat işləyir. Yəni ona hər cür şərait yaradılıb. Təki direktor olsun.

Bu ilin əvvəllərində Xədicə İsmayıl sosial şəbəkədə belə bir status yazmışdı: "Əslində, vəziyyət belədir ki, mənə tənqid etməyə heç vaxt ciddi arqumentləri olmur". (FB.Khadija Ismayil, 30 yanvar 2018). Bundan əvvəl isə o, "Amerikanın Səsi" radiosuna müsahibəsində deyib: "Mən araşdırmanı ona görə aparıram ki, mənim üçün maraqlıdır. Araşdırma jurnalistikasının qaydası "Follow the money" - "pulu izlə" prinsipidir. Pulun əslində kimin cibinə axdığını bilməliyik". (<http://blogs.voanews.com/azerbaijani-audience-comments/2013/12/11/global-witness-in-hesabatina-x%C9%99dic%C9%99-ismayilova-il%C9%99-baxis/>)

Ümumilikdə sual yaranır: özünü doğruluq mücəssməsi hesab edən X.İsmayıl qarşı doğrudanmı "ciddi arqumentlər" yoxdur? Bəs onun cibinə pullar haradan və hansı prinsipə axır?

Korrupsiyaya qarşı rüşvət almaqla mübarizə aparmaq

X.İsmayılın direktorlarından biri olduğu "The Journalism Development Network" təşkilatının maliyyələşməsini, özünün dediyi kimi, "Follow the money" - "pulu izlə" prinsipi ilə araşdırdıqda nələr üzə çıxır?

Təsəvvür etmək çətindir ki, X.İsmayıl pulsuz bir addım belə atmamış, hətta şəxsi problem və qayğılarına görə də dünyanın "o boyda ölkəsindən" haqq-hesab sormuşdur. Özünüz baxın. ABŞ dövlət büdcəsi Xəzinədarlıq idarəsinin 2012-ci il üçün rəsmi hesabatında göstərilir ki, X.İsmayılın səhhətində problemlə bağlı Türkiyədə etdiyi əməliyyat üçün ona müvafiq məbləğ ayrılıb:

Digər sual: "The Journalism Development Network" qurumu niyə "sol qulağı sağ əllə göstərmək" kimi ilk baxışda yersiz görünən təşkilatçılığa əl atıb? Cavab belədir ki, bu "ana şirkət"in başlıca missiyası özündən

efile GRAPHIC print - DO NOT PROCESS As Filed Data - DLN: 93493291003

Form 990 Return of Organization Exempt From Income Tax

Under section 501(c), 527, or 4947(a)(1) of the Internal Revenue Code (except black lung benefit trust or private foundation)

OMB No 1545-0045 2012 Open to Public Inspection

The organization may have to use a copy of this return to satisfy state reporting requirements

A For the 2012 calendar year, or tax year beginning 01-01-2012, 2012, and ending 12-31-2012

B Check if applicable: ☐ Address change, ☐ Name change, ☐ Initial return, ☐ Terminated, ☐ Amended return, ☐ Application pending

C Name of organization: JOURNALISM DEVELOPMENT NETWORK INC

D Employer identification number: 26-0898750

E Telephone number: (202) 470-3510

F Name and address of principal officer: ANDREW SULLIVAN, 4401A CONNECTICUT AVE NW NO 321, WASHINGTON, DC 20008

G Gross receipts \$ 1,028,779

H(a) Is this a group return for affiliates? ☐ Yes ☒ No

H(b) Are all affiliates included? ☐ Yes ☒ No

Part III Statement of Program Service Accomplishments

Check if Schedule O contains a response to any question in this Part III

1 Briefly describe the organization's mission: JDN OPERATES THE ORGANIZED CRIME AND CORRUPTION REPORTING PROJECT, A CONSORTIUM OF NEWS ORGANIZATIONS DEDICATED TO CROSS-BORDER REPORTING ON ORGANIZED CRIME. JDN ALSO DOES MEDIA DEVELOPMENT IN DEVELOPING COUNTRIES AROUND THE WORLD, CONCENTRATING ON INVESTIGATIVE REPORTING AND MEDIA MANAGEMENT. IT CURRENTLY HAS PROGRAMS IN SE EUROPE, EURASIA, NORTH AFRICA AND CENTRAL AMERICA.

2 Did the organization undertake any significant program services during the year which were not listed on the prior Form 990 or 990-EZ? ☐ Yes ☒ No

3 Did the organization cease conducting, or make significant changes in how it conducts, any program services? ☐ Yes ☒ No

4 Describe the organization's program service accomplishments for each of its three largest program services, as measured by expenses. Section 501(c)(3) and 501(c)(4) organizations are required to report the amount of grants and allocations to others, the total expenses, and revenue, if any, for each program service reported.

4a (Code) (Expenses \$ 880,386 excluding grants of \$ 12,920) (Revenue \$ 13,124)

JDN OPERATES THE ORGANIZED CRIME AND CORRUPTION REPORTING PROJECT, A CONSORTIUM OF NEWS ORGANIZATIONS DEDICATED TO CROSS-BORDER REPORTING ON ORGANIZED CRIME

nalı qismində çıxış edir. Bunu ABŞ-ın rəsmi büdcə idarəsinin saytında görmək olar.

Dünyanın 70 ölkəsini

Network" olan "bala" təşkilatı - OCCRP dünyanın 70 ölkəsində 155 araşdırmaçı jurnalist təşkilatını, minlərlə jurnalisti bir şəbəkədə birləşdirir. Bəs bu boyda "zırlıtını" kim idarə edir? Cəmi 8 nəfərdən ibarət rəhbərlik - di-

BİR SATQINLIĞIN BÜDCƏSİ, MÜHASİBATI VƏ ZEHNİYYƏTİ

4958 \$

3 Enter the amount of tax, if any, on line 2, above, reimbursed by the organization \$

Part II Loans to and/or From Interested Persons.
Complete if the organization answered "Yes" on Form 990-EZ, Part V, line 38a, or Form 990, Part IV, line 26, or if the organization reported an amount on Form 990, Part X, line 5, 6, or 22

(a) Name of interested person	(b) Relationship with organization	(c) Purpose of loan	(d) Loan to or from the organization?		(e) Original principal amount	(f) Balance due	(g) In default?		(h) Approved by board or committee?		(i) Written agreement	
			To	From			Yes	No	Yes	No		Yes
(1) KHADIJA ISMAYILOVA	BOARD MEMBER OF THE ORGANIZATION	TO OBTAIN SURGICAL PROCEDURES PERFORMED IN TURKEY		X	3,000	3,000		No	Yes		Yes	
Total						3,000						

Part III Grants or Assistance Benefitting Interested Persons.
Complete if the organization answered "Yes" on Form 990, Part IV, line 27.

(a) Name of interested person	(b) Relationship between	(c) Amount of assistance	(d) Type of assistance	(e) Purpose of assistance
-------------------------------	--------------------------	--------------------------	------------------------	---------------------------

For grantmakers. Describe in Part V the organization's procedures for monitoring the use of grant funds outside the United States.

Activities per Region (The following Part I, line 3 table can be duplicated if additional space is needed.)

(a) Region	(b) Number of offices in the region	(c) Number of employees, agents, and independent contractors in region	(d) Activities conducted in region (by type) (e.g., fundraising, program services, investments, grants to recipients located in the region)	(e) If activity listed in (d) is a program service, describe specific type of service(s) in region	(f) Total expenditures for and investments in region
NORTH AMERICA	0	22	PROGRAM SERVICE ACTIVITIES	SUPPORT TO INVESTIGATIVE JOURNALISM	130,815
RUSSIA AND THE NEWLY INDEPENDENT STATES	0	4	PROGRAM SERVICE ACTIVITIES	SUPPORT TO INVESTIGATIVE JOURNALISM	119,592
EUROPE (INCLUDING ICELAND & GREENLAND)	1	31	PROGRAM SERVICE ACTIVITIES	SUPPORT TO INVESTIGATIVE JOURNALISM	731,288
EUROPE (INCLUDING ICELAND & GREENLAND)	0	0	GRANT TO RECIPIENTS LOCATED IN THE REGION		17,920

AWARD OVERVIEW

Award Number: SNLECI11GR021
Order Number: N/A
Awarding Agency: Department of State
Award Date: 3/23/2011
Total Award Amount: \$31,826
Total Number of Transactions: 1
Total Number of Sub-Awards: 0
Total Amount of Sub-Awards: \$0

RECIPIENT INFORMATION

Recipient Name: Journalism Development Network, Inc.
Recipient DUNS Number: 809116440
Recipient Address: 4401 A Connecticut Avenue NW
Recipient City: Washington
Recipient State: District of Columbia
Recipient Congressional District: DC-
Recipient Country: N/A
Executive Compensation Provided: The Prime awardee has declared that, for the DUNS, no reporting of executive compensation is required under Section 6202 of P.L. 110-252, amending the Federal Funding Accountability and Transparency Act (P.L. 109-282).

ALL TRANSACTIONS

Page 1 of 1

Award Number: SNLECI11GR021
Modification Number:
Fiscal Year: 2011
Transaction Date: 3/23/2011
Award Description: This assistance will allow the Organized Crime and Corruption Reporting Project (OCCRP) to work with Mexican reporters to develop a web-based

Əvvəli Səh. 10

DEVELOPMENT NETWORK, INC.

Layihənin icra edildiyi məkan kimi Latviya göstərilir. (SLMAQM15GR1025,0002,, SAIXEMPT,591039,, DEPARTMENT OF STATE (DOS), 1900, DEPARTMENT OF STATE,,,,,,809116440, "JOURNALISM DEVELOPMENT NETWORK, INC.", USA, UNITED STATES, WASHINGTON, 001, DISTRICT OF COLUMBIA, DC,DISTRICT OF COLUMBIA, 20008,2358, 9 8 , , , L V A , L A T V I A , 00FORGN,,,,,,19.345,"INTERNATIONAL PROGRAMS TO SUPPORT DEMOCRACY, HUMAN RIGHTS AND LABOR",04,BALANCING THE RUSSIAN MEDIA SPHERE,NON,12,)

Beləliklə, X.İsmayılın da rəhbəri olduğu, burada oturub Amerikadan idarə etdiyi təşkilatın aldığı pulların milyonlarla ölçülən məbləği həqiqətən də ağlabatmazdır. Buna inanmaq üçün məntiq yetmir. Üstəlik də yuxarıda qeyd edildiyi kimi, həftədə cəmi 1 saat işləməklə milyonlarla pul qazanmaq işi çox "cəlbəedici" görünür.

Aşağıdakı cədvəllərdə ABŞ dövlət büdcəsi ilə bağlı rəsmi saytdan 2011-ci ildən başlayaraq, "The Journalism Development Network" təşkilatına ayrılan maliyyənin məbləğini faktlar əsasında izləmək mümkündür. (OCCRP 2011-ci il 22 noyabrında Rumıniyada rəsmi şəkildə qeydiyyatdan keçib. O vaxta qədər nə pullar axıb, hansı ciblərə axıb, bir özləri, bir də qrantverənləri bilir.)

RECIPIENT PROFILE: JOURNALISM

Address 4401A Connecticut Ave NW; Washington, District of Columbia 20008 DUNS Number: 809116440

<https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism-%20development%20network>

Aşağıdakı təkcə 2011-ci ildə yalnız büdcədən ayrılan pullardır.

Bundan daha çoxu - qrantlar və mükafatlardır. Onları ayrıca qeyd edilir:

2014-cü il üçün büdcədən ayrılan maliyyə:

2017-ci il üçün büdcədən ayrılan maliyyə:

Cəmi 2 ildə (2015-2016) 6 milyon ABŞ dollarına yaxın maliyyə ayrılıb.

<https://www.usaspending.gov/Pages/AdvancedSearch.aspx?k=journalism-%20development%20network>

Filters: journalism development network; Contracts, Grants, Loans, Other

Bunlar hələ əvvəlidir. Dövlət büdcəsindən ayrılmalardır və yağış kimi yağın, davam edən qrant və mükafatların yanında heç nədir. Qrantlar:

Təşkilatın maliyyə fəaliyyətinin audit yoxlamasına dair hesabatda nələr yazılıb?

2016-cı ildə təşkilatda keçirilən Audit yoxlaması üzrə Hesabatda 2 il (2015 və 2016-cı illər) üzrə büdcədən ayrılmalər və həmin qrant və mükafatlar qeyd edilir.

AUDIT REPORT FINANCIAL AND FE-

RECIPIENT PROFILE: JOURNALISM DEVELOPMENT NETWORK

Address: 4401A CONNECTICUT AVE NW #321 Washington, District of Columbia 20008 DUNS Number: 809116440

Fiscal Year 2011 Go

Total Funds Awarded - FY 2011 \$2,376,639	Total Number of Transactions - FY 2011 2	Prime Award Data Prime Award As A Sub Award
Total Funds Awarded as Prime - FY 2011 \$231,826	Total Transactions as Prime - FY 2011 1	
Total Funds Awarded as Sub - FY 2011 \$2,144,813	Total Transactions as Sub - FY 2011 1	

DERAL AWARD COMPLIANCE EXAMINATION FOR THE YEAR ENDED. DECEMBER 31, 2016 // <http://www.govwiki.info/pdfs/Special%20District/DC%20Journalism%20Development%20Network-%20Inc.%202016.pdf>

Bu isə 2 ilə (2015-2016) alınan qrantlardır:

Qrantverənlər sanki yarışa giriblər:

2014-cü ildə qrantın məbləği 2 milyon 4.272.14 milyon \$-a qədər artırılmışdır.

Göründüyü kimi, maliyyədə milyonlardan söhbət gedir. Təbiidir ki, bu qədər pulu həzm etmək üçün, həftədə 1 saat da olsa işləmək, dünyada hədəfə alınan ölkələrdə qeyri-sabitlik və kaos yaratmaq lazımdır. Amma tərifli təşkilat harada olsa da Azərbaycanı bunu edə bilmir ki, bilmir. Belə olanda da "quduzlaşma" baş verir və sağa-sola şər-böhtan tirajlanır.

Audit yoxlama hesabatında, rəhbərlərindən birinin X.İsmayıl olduğu "The Journalism Development Network" təşkilatına töhmət xarakterli tənqid yer alıb. Onların külli miqdarda pulu əvvəlcədən almasına baxmayaraq, onu lazım olan vaxtda xərcləyə bilməməsi irad tutulur. Yəni təşkilat və rəhbərləri acgözlük edib həddən çox pul alsalar da onu xərcləyib bitirə bilməyiblər. Məhz audit hesabatında buna görə Direktorlar Şurasına (o cümlədən, X.İsmayıl), ABŞ maliyyəsinə münasibətdə bu "acgözlüyün" yaxşı hal olmadığı nöqsan tutulmuş, maliyyəyə "daha insafli və diqqətli olmağı" tövsiyə edilmişdir. (We recommend that management of JDN be more mindful).

Audit hesabatında yoxlamanın yekunu kimi, ABŞ büdcəsindən külli miqdarda pulu alıb, onu vəd etdiyi vaxtda xərcləyə bilmədiyi, maliyyə şəffaflığına riayət edilmədiyi və

şübhəli xərclərə yol verildiyi vurğulanıb. (p.26)

Faktlara sözdər. "Kapitalist əməyi qəhrəmanları"

Beləliklə, X.İsmayıl, global korrupsiyaya qarşı "qəhrəmancasına" vuruşan təşkilatın ştatlı direktorlarından biri kimi, həftədə cəmi 1 saat çalışmaqla bu qədər pul qazanan, sözün əsil mənasında ağır çəkili fiqurudur. Onun "direktorluq istedadı" həqiqətən də danılmazdır. Maraqlı olan odur ki, o direktor kimi, korrupsiyaya qarşı rüşvətlə, təmənna ilə mübarizə aparır. Öz şəxsi problemlərindən tutmuş, hər şeyə qədər ödənişi, dünyanın "o boyda" ölkəsinin əhalisinin vergi ödəmələrindən formalaşan dövlət büdcəsi hesabına, onlarla ölkənin qrantları sayəsində təmin edir. Bu işin bir tərəfidir.

Digər tərəf bir qədər qəlizdir. Çünki sel kimi cibinə axan milyonların əvəzində heç nə edə bilmir. Hesabatda aydın deyildiyi kimi, təşkilat nağd pulları alır, amma hamısını göstərilən vaxtda həzm edə bilmir. Ən azı aldığı direktor "məvacibinin" əvəzində Azərbaycanda heç bir iş görə bilmir. Səbəb nədir?

Azərbaycan xalqının öz Prezidentinə inamından yaranan milli birliyi, təşkilata əməli başlı problem yaradıb. Məhz burada başa düşmək olar ki, ölkəmizlə, onun rəhbərliyi ilə bağlı böhtan və iftiralardan sayı nə üçün ildən ilə daha çox və məzmun etibarlı ilə daha "quduzlaşmış" şəkildə təqdim edilir. Doğrudur, fantastik məbləğ özünə yeni tərəfdarlar cəlb etməyə kömək edir. Lakin əsas vəzifə yenə də yerinə yetirilmir.

Ardı Səh. 12

BİR SATQINLIĞIN BÜDCƏSİ, MÜHASİBATI VƏ ZEHNİYYƏTİ

Əvvəli Səh. 11

Tövsiyəmiz budur ki, X.İsmayılın rəhbər olduğu təşkilatdakı digər həmkarları 2018-ci il üçün aldıkları milyonları bəri başdan Amerika xalqının büdcəsinə qaytarsınlar. Çünki yenə də hamısını xərcləyə bilməyəcəklər. 15 ilə yaxındır ki, müxtəlif ölkələrdə kaos ya-

satqınlıqdır". Boris Akunin

Ömər Xəyyama görə, "insanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar". Dante "İlahi komediya" əsərində satqınları cəhənnəmin ən sonuncu

RECIPIENT PROFILE: JOURNALISM DEVELOPMENT NETWORK, INC.		
Address 4401A Connecticut Ave NW Washington, District of Columbia 20008 DUNS Number 809116440	Fiscal Year 2014	Go
Total Funds Awarded - FY 2014 \$2,581,865	Total Number of Transactions - FY 2014 3	Prime Award Date Prime Award As A Sub Date
Total Funds Awarded as Prime - FY 2014 \$424,364	Total Transactions as Prime - FY 2014 1	
Total Funds Awarded as Sub - FY 2014 \$2,157,501	Total Transactions as Sub - FY 2014 2	

RECIPIENT PROFILE: JOURNALISM DEVELOPMENT NETWORK, INC.		
Address 4401A Connecticut Ave NW Washington, District of Columbia 20008 DUNS Number 809116440	Fiscal Year 2014	Go
Total Funds Awarded - FY 2014 \$2,581,865	Total Number of Transactions - FY 2014 3	Prime Award Date Prime Award As A Sub Date
Total Funds Awarded as Prime - FY 2014 \$424,364	Total Transactions as Prime - FY 2014 1	
Total Funds Awarded as Sub - FY 2014 \$2,157,501	Total Transactions as Sub - FY 2014 2	

ratmaq məqsədi ilə təsis edilən və dəridən-qabıqdan çıxan "Jurnalistika İnkişaf Şəbəkəsi" Azərbaycanca heç nəyə nail heç olası deyil.

**"Bunu görməyəcəksiz!":
Xaos hərislərinə
Prezidentin güllə kimi
cavabı və şillə kimi
seçki qərarı**

Azərbaycanda xalqın öz liderinə - Prezident İlham Əliyevə etimadından yaranan milli birlik kimlərinə gözlərinə oxub batır. Hələ 2012-ci ildə Münxen Təhlükəsizlik Konfransında dövlət başçısı bütün dünyanın gözü önündə kaos "texnoloqlarının" təribatçı suallarına cavab vermişdi: "Azərbaycanda müasir, sabit cəmiyyət var. Kimse Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəse görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz!". (<http://az.president.az/articles/4192>)

Fevralın 5-də Prezidentin növbədənənar seçkilərin keçirilməsi ilə bağlı verdiyi qərar isə satqın və düşmənlərə vurulan əsil tərs şillə effektini verdi. Milyonlarla pulu arxayın vaxtlarda xərcləyə bilməyənlərin "fəaliyyət" təqvimini alt-üst oldu. Şok effektindən başını itirən satqınlar şəbəkəsi, minlərlə əmrə müntəzir buyruq qulları, dünya erməni şəbəkəsi ilə çaqqallar kimi ağız-ağıza verib, ulaşmağa başlayıblar.

Satqın zehniyyəti haqda ciddi elm nə deyir?

**"Ən böyük şəhər oğurluq,
hətta qətl də deyil,**

- 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvolidir.

Son dövrdə məlum ölkələrdə baş verən səs-küylü hadisələrdən sonra insanı satqınlığa hansı vəziyyətin sövq etməsi psixologiya elmi tərəfindən geniş təhlil edilir. Necə ola bilər ki, ata-ananın, əcdadlarının yaşadığı, ən gözəl xatirələrinin ünvanı olan, ana adlandırdığı vətənə xəyanət edəsən? Əclafıq adlanan oyun qaydalarını qəbul edəsən? Psixologiya elminə görə, xəyanət - elmi baxımdan daha geniş olan satqınlıq anlayışına daxildir. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir.

Beləliklə, "satqın zehniyyəti nədən qaynaqlanır? Maliyyə-pul arqumenti, kriminal istedad xəyanətin izahı üçün kifayətdirmi? Satqın yalnız məntiqləmi düşünür? - suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimse doğrudan da varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır.

Alınan qənaətlərdən birincisi budur ki, "Bir dəfə ölkəsini, dostlarını, gördüyü işi satmış fərd, xəyanətin psixologiyasını izah etmək üçün elmə yardım edə bilər. Xəyanət - onu edənəin məqsədyönlü əməlidir. Burada əvvəlcə məntiq istifadə olunur, sonra qərar qəbul edilir. Məhz buna görə - xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey - satılıq maldır". (<https://inosmi.ru/world/20150123/225704713.html>)

Qənaətlərdən ikincisi budur ki, satqınlıq mütləq olaraq xaraktercə zəif olanların nəsi-bidir. Satqının həyatı və taleyi - mənəvi iflas və düşüklüyün tarixidir. Tarix boyu bu xislətli fərdlər insanlıq adına layiq olmayanlar kimi qəbul edilib.

Üçüncü qənaət isə daha maraqlıdır: "Xəyanət psixi (mental) yoluxucu xüsusiyyətə malikdir və satqın adətən yoluxucu xəstəlik mənbəyi kimi çıxış edir." (!?) ("Betrayal:

Recipient	Award ID	Award Amount	Award Date	Award Type	Awarding Agency	Funding Agency	Role
Internyuz-Ukraina, Mizhnarodna GO	F5051-IUA-00	\$1,599,803	12/1/2011	Sub-Grant	U.S. Agency for International Development	N/A	Sub
Journalism Development Network	3	\$2,144,813	6/1/2011	Sub-Grant	U.S. Agency for International Development	N/A	Sub
Journalism Development Network	3	\$2,127,501	3/14/2014	Sub-Grant	U.S. Agency for International Development	N/A	Sub
Journalism Development Network	12-27	\$30,000	2/26/2014	Sub-Grant	Department of State	N/A	Sub
Journalism Development Network, Inc.	SLMAQM14GR1235	\$424,364	9/25/2014	Grants	Department of State	N/A	Prime
Journalism Development Network, Inc.	SINLEC11GR021	\$231,826	3/23/2011	Grants	Department of State	N/A	Prime
Journalism Development Network, Inc.	SLMAQM17GR1003	\$1,975,308	11/23/2016	Grants	Department of State	N/A	Prime
Journalism Development Network, Inc.	SLMAQM15GR1025	\$1,185,158	6/3/2015	Grants	Department of State	N/A	Prime
Journalism Development Network, Inc.	SLMAQM15GR1025	\$591,039	3/21/2017	Grants	Department of State	N/A	Prime
Journalism Development Network, Inc.	SLMAQM17GR1003	\$395,061	6/1/2017	Grants	Department of State	N/A	Prime
Journalism Development Network, Inc.	SINLEC11GR0021	\$200,156	5/10/2013	Grants	Department of State	N/A	Prime

JOURNALISM DEVELOPMENT NETWORK	
AUDIT REPORT	
FINANCIAL AND FEDERAL AWARD COMPLIANCE EXAMINATION	
FOR THE YEAR ENDED DECEMBER 31, 2016	

JOURNALISM DEVELOPMENT NETWORK, INC.						
STATEMENTS OF FUNCTIONAL EXPENSES FOR THE YEARS ENDED DECEMBER 31, 2016 AND 2015						
	2016			2015		
	Program Services	Management and General	Total Expenses	Program Services	Management and General	Total Expenses
Personnel costs	\$ 1,332,229	\$ 134,442	\$ 1,466,671	\$ 1,119,362	\$ 60,685	\$ 1,180,047
Contract services	181,232	19,654	200,886	199,222	54,237	253,459
Facilities and equipment	31,686	28,548	60,234	33,441	25,591	59,032
Travel and meetings	270,763	60,276	331,039	352,503	24,445	376,948
Operations	146,132	29,049	175,181	132,858	29,723	162,581
Insurance expense	44,048	36,694	80,742	30,904	26,851	57,755
Program expenses and subgrants	307,325	-	307,325	161,322	-	161,322
TOTAL	\$ 2,313,415	\$ 308,663	\$ 2,622,078	\$ 2,029,612	\$ 221,532	\$ 2,251,144

NOTES TO COMBINED FINANCIAL STATEMENTS DECEMBER 31, 2016 AND 2015			
3. TEMPORARILY RESTRICTED NET ASSETS			
Temporarily restricted net assets consisted of the following at December 31, 2016 and 2015:			
	2016	2015	
United States Embassy - Tajikistan	\$ 12,994	\$ 12,994	
Open Society Institute - Regional	246,388	583,722	
Open Society Institute - Safety Report	39,950	-	
Open Society Institute - Central Asia (2)	275,113	449,920	
Open Society Institute - Corruptistan	4,350	42,849	
Knight Foundation	1,276	129,725	
Google	78,423	101,024	
Swiss Government (Romania)	386,379	573,947	
Skoll	98,245	-	
Sigrid Rausing Trust	88,286	-	
American Council	5,000	-	
TOTAL TEMPORARILY RESTRICTED NET ASSETS	\$ 1,236,404	\$ 1,894,181	

A psychological analysis" //https://www.sciencedirect.com/science/article/pii/S0005796709002848).

Nəhayət, bütövlükdə hesab edilir ki, satqınlığın qaynaqları - uşaqlıq dövründə, ailədə gizlənir. Normal ailədə - satqının böyüməsi mümkün deyil. Bunları oxuyanda, nədənsə bu yaxınlarda oxuduğum, İlon Maskın anası haqda "Milyardçıları dünyaya gətirmək və tərbiyə etmək" adlı yazı yadıma düşdü.

Psixoloqlara görə, ən maraqlısı odur ki, satqın zehniyyəti - öz əməllərini doğrultmağa meyllidir. Satqınlar öz əməlləri haqda - "bu xəyanət deyil, haqsızlığa qarşı üsyan-

dır" deyib, illüziyaya qapılırlar. illüziya məlum olduğu kimi, heç vaxt realığa adekvat olmur.

Bütövlükdə satqın zehniyyətinin elmi izahı ilə tanışlıq, bu qəbildən olanların psixoloji sağlamlığı haqda təsəvvür yaradır. Bir tərəfdən, onların öz zehniyyətinə görə bu əməlləri törətdiyi məlum olur. Digər tərəfdən, onların həm də yoluxma mənbəyi kimi çıxış etməsinə dair elmi qənaət düşündürücüdür.

Tahirə Allahyarova
Strateji Araşdırmalar Mərkəzi
Newtimes.az

Dünən Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının təsis olunmasının 25 illiyi ilə bağlı təntənəli tədbir keçirilib. Rayon təşkilatının qərarlarında keçirilən tədbiri giriş sözü ilə YAP-Balakən rayon təşkilatının sədri Azad Balayev açıq elan edib və Dövlət Himni səsləndirilib. A.Balayev 25 ildə görülmüş işlərdən, rayon təşkilatının rayonun ictimai-siyasi həyatında rolundan, partiya üzvlərinin partiyanın qəbul etdiyi qərarların həyata keçirilməsində fəallığından, partiyanın boy artımından, qadınlar və gənclər təşkilatının fəaliyyətindən məlumat verib.

Tədbirin işində rayon təşkilatının təsis olunmasında əməyi keçən veteranlar Tamara Əliyeva, Ramazan Xanayev, Ömər Osmanov iştirak ediblər. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının VI Qurultayının nümayəndələri Cavanşir Alqayev, Züleyxa Dibiroya tədbir iştirakçılarına partiyanın Ali Məclisi haqqında məlumat verdilər. Şəhər-4 ərazi ilk təşkilatının sədri

YAP Balakən rayon təşkilatının təsis olunmasından 25 il ötür

Bununla bağlı rayonda təntənəli iclas keçirilib



Leyla Rəcəbova partiyanın gənclər siyasətinin həyata keçirilməsində partiyanın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin mənavi dəstəyindən söhbət açıb.

Rayon təşkilatının təsis olunmasında əməyi olan Tamara Əliyeva, Ramazan Xanayev gənclər qarşısında çıxış edərək öz xatirələrini bölüşüblər. Tədbirdə Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək partiyanın

qəbul etdiyi qərarların həyata keçirilməsində rayon təşkilatının rolundan bəhs edib.

Qeyd edək ki, tədbirdən öncə, rayon təşkilatının üzvləri Hənifə kənd ərazi ilk partiya təşkilatının ərazisində ağacəkmə aksiyası keçiriblər.

Tədbirin sonunda partiya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib, təşkilatı işlərində fərqlənən ərazi ilk partiya təşkilatının sədrləri fəxri fərmanla təltif olunublar.

R.NURƏDDİNOĞLU



Dünən Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı YAP-ın yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirib.

Bununla bağlı partiyanın rayon təşkilatından qəzetimizə

Biləsuvarda 5 mindən çox ağac əkilib

YAP Biləsuvar rayon təşkilatında “700 min ağac əkək” kampaniyası uğurla başa çatdırılıb

daxil olan məlumatda bildirilir ki, Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xırməndalı kəndi və rayonun Aqropark ərazisində 1000 ədəddən çox nar ağacı

əkilib. Beləliklə, YAP Biləsuvar rayon təşkilatı ağacəkmə kampaniyasında 5 mindən çox ağac ekərək, bu işi müvəffəqiyyətlə həyata keçirib. Ağacəkmə kam-

paniyasında YAP Biləsuvar rayon təşkilatının fəalları və ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər.

RÖVŞƏN

Dünən Qobustan rayon Təhsil Şöbə-sində Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir. Görüşdə 11 aprel 2018-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güllaliyev ətrafında 2404 nəfərdən çox partiya üzvünü birləşdirən təşkilatın rayonun ictimai-siyasi həyatındakı rolundan, gördüyü işlərdən danışmışdır. Növbəti prezident seçkilərinə hazırlıq istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Füzuli Güllaliyev bildirmiş-

Qobustanlılar tərəqqiyə, sülh və əmin-amanlığa səs verəcəklər

Qobustan rayon Təhsil Şöbə-sində Yeni Azərbaycan Partiyasının Qobustan rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir

dir ki, rayondakı 28 seçki məntə-qəsində seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmaqdadır. Görüşdə inam hissi ilə vurğulanmışdır ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də qobustanlılar Yeni Azərbaycan Partiyasının vahid namizədi, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi Cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının fəallarından şura üzvü Mahir Soltanov, Ruslan Şahbazov və El-məddin Hüseynov prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən danışaraq münasibət bildirdilər.

YAP Qobustan rayon təşkilatının yerli fəalları görüşdə çıxış edərək seçkilərlə bağlı üzərillərinə düşən vəzifələri layiqincə ye-

rinə yetirəcəklərini, bu mühüm kampaniyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişlər. Belə bir inam ifadə olunmuşdur ki, qobustanlılar Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevi dəstəkləməklə gələcək tərəqqiyə, sülh və əmin-amanlığa səs vermiş olacaqlar.

İNAM



Niyə məhz Əli Kərimli?

AFƏT

Çünki...

Çox da uzaq olmayan tarixə nəzər yetirdikdə, Əli Kərimlinin hansı yollar-dan keçib siyasətə gəldiyi göz önündə canlanır. Onun özünəməxsus ləkəli keçmişini hamı yaxşı xatırlayır və yad-daşlardan silmək də qeyri-mümkündür. Çünki tarixdə yaşananlar yaddan çıx-mır, o ki ola kiminsə ləkəli keçmiş ol-sun və bu keçmiş yaxşı bilənlər hələ də yaşaya və canlı şahidi ola. Niyə məhz Ə.Kərimli? Onun yaxın keçmiş-dəki siyasi xəyanətləri bu gündə yaşa-nan gündəmin mövzusunə çevrilib. Si-yasi fəaliyyətə başladığı ilk günlərdən indiyə qədər Ə.Kərimlinin hansı əmə-lərə sahib olduğu zaman-zaman göz önünə gəlir. Onun adı müxalif düşərgə-dən xarici ölkələrdəki məkrli qurumlar-la gizli işbirliyi quran siyasətçidən tut-muş, AXCP-nin keçmiş sədri, mərhum Əbülfəz Elçibəyin zəhərlənməsinə qə-dər bir çox hadisələrdə çəkilib. Soruşa bilərsiniz ki, niyə məhz onun adı daha çox xəyanətdə və satqınlıqda hallanır? Müxalif düşərgədən onlarla ad, o cüm-lədən, Mirmahmud Mirəlioğlunun, Qüdrət Həsənzuliyevin, Fəzil Mustafə-nin, Arif Hacılinin, Sərdar Cəlaləoğlu-nun və digərlərinin adı deyil, məhz nə üçün tək-cə Ə.Kərimlinin adı çirklə mə-sələlərdə çəkilir? Sübutu adı misaldan başlayım. Hazırda sosial şəbəkələrdə, demək olar ki, bir qrup əmələ gəlib ki, həmin bu qrup Ə.Kərimlini az qalılar bütə çevirsinlər. Bütün günü özü də başda olmaqla oturublar kompüterlərin önündə ağına-bozuna baxmadan sosi-al şəbəkələrdə hakimiyyətə qarşı şər və böhtan yazıb, statuslar paylaşır. Bununla da acizliklərini və zəifliklərini, xalqdan çox aralı düşdüklərini nümayiş etdirirlər. Çünki yazılanlar və paylaşıl-anlar heç bir məntiqə söykənmir. Sadəcə, sifariş yerinə yetirirlər. Bu faktın fonunda utanıb-çəkinmədən özlərini ictimaiyyətə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırmağa çalış-ırlar. Hətta bu dəstə istənilən yalanı danışmaqdan, iftiranı atmaqdan belə çəkinmir.

Siyasi düşərgədə adlarını siyasətçi qoyanlardan tutmuş, sırası partiya üzvləri də, demək olar ki, artıq Ə.Kə-rimlidən üz döndərib. Kimsə sıradan qalıbsa, onlarda haqq-salam etməyi keçmiş illərin xətrinə edirlər. Amma o, köhnə “dostları”nı belə öz mənafeyi üçün ayağının altına almağa hazırdır. Hələ, bununla da, ürəyi soyumayan Kərimli, onun dediyini təkrarlamayanlara və yanlış fikirlərinə dəstək olma-yanlara şər atmaqdan, qara yaxmaq-dan, hətta satqın damğası vurmaqdan belə çəkinmir. Yeni “kor-kora kor de-məsə...” məsəli.

Mövzunu çox uzatmaq, çox mətləb-lərin üstünü açmaq olar. Ancaq fakt faktlığında qalır, Ə.Kərimlinin meydan dövründən indiyə qədər necə yaşadığı və fəaliyyət göstərdiyi hamıya gün kimi aydındır. İndi də özünü işgören kimi göstərmək üçün mitinq şousu atıb orta-ya və necə nəticələncəyi də indidən bəllidir.

7 mart 2018-ci il

TƏRS BAXIŞ

AXCP -"Milli Şura" cütlüyünün sədri Cəmil Həsəninlin və Əli Kərimlinin təlimatı əsasında bir neçə gün öncə, adıçəkilən qurumda təmsil olunmayan siyasi təşkilatları birgə mitinqdə iştirakə dəvət etməsi onların istədiyi nəticəni vermədi. Mİsal üçün, daha öncə, AXCP sədri Ə.Kərimlinin müsavətçilərin üzərindən aksiya keçirmək cəhdinin üzə çıxması və bu məsələdən sonra yaranan ziddiyyətə planlaşdırılan mitinqin baş tutmayacağı haqqında maraqlı fikirləri meydana çıxardı. Hətta bu gün Müsavatın başqanı Arif Hacı "Milli Şura"nın mitinqinə qatılacaqlarını desə də, ortada ciddi qərarın olmadığı göz önündədir.

"REAL" "Milli Şura"ya hüquq dərsi də keçib?

"Milli Şura" Müsavatla yanaşı, ümidini "REAL" hərəkatına da dikmişdi. Ancaq Müsavatdan fərqli olaraq, hərəkat rəhbərliyi daha sərt mövqe nümayiş etdirə-

"REAL"dan "Milli Şura"ya "qurşaqaaltı zərbə"

Yaxud hərəkat rəhbərliyi Cəmil Həsəninlin təklifini niyə rədd etdi?



rək, qəti "yox" cavabını verib. Məsələn, "REAL" rəhbərliyi rəsmi cavab məktubunda qeyd edib ki, təşkilat "Milli Şura"nın təşkil etdiyi mitinglərdə qurum olaraq, eyni zamanda, təşkilatçılarından biri kimi iştirak etməyəcək. Üstəlik, "Milli Şura"ya hüquq dərsi də keçən hərəkat rəhbərliyi yazıb: "Mitingləri, kütləvi aksiyaları təşkil etmək siyasi təşkilatların fəaliyyət istiqamətlərindən biridir, hər bir təşkilatın kütləvi aksiyalar keçir-

mək hüququ var".

Bunun ardınca, hərəkat rəhbərliyi həlledici "qurşaqaaltı zərbəsinə" endirib və yazıb ki, "REAL" təşkilatı yarandığı ilk gündən bütün qərarları kollektiv şəkildə, ciddi müzakirələrdən sonra verib və bu dəfə də çox ciddi, hərtərəfli müzakirələrdən sonra "REAL" təşkilatı "Milli Şura"nın təşkil etdiyi mitinglərdə qurum olaraq, təşkilatçılarından biri kimi iştirak etməyəcək.

Belə bir "dəstəyin" effekt verəcəyini düşünmək, sadəcə, sadələşmələr olardı

Düzdür, hərəkatın rəhbərliyi, necə deyirlər, "xalaxətrin qalmasın" xatirinə "REAL"çıların fərdi qaydada aksiyaya qatılmalarına əngəl yaratmayacaqlarını desələr də, görünən budur ki, heç bir hərə-

rəkət üzvü, əgər rəhbərliyi qatılmaq istəyirsə, "Milli Şura"nın mitinqinə getməyəcək. Bununla da, Ə.Kərimli-C.Həsənli cütlüyünün ciddi problemlər yaşayacağını bəri başdan demək mümkündür. Çünki bənzər hal müsavətçilərlə də yaşanır, ancaq bir az fərqli formada. Belə ki, müsavətçilər seçkini boykot etmir və tərəfdarlarının seçkilərə qatılıb, səs vermələrinin əleyhinə deyillər. Ancaq "Milli Şura"nın mitinqinə, kö-nülsüz olsa da, qatılacaqlar. Ümumiyyətlə, belə bir "dəstəyin" effekt verəcəyini düşünmək, sadəcə, sadələşmələr olardı. Üstəlik, "REAL"ın bəlli "zərbəsi" artıq nəyin-necə olduğunu açıq-aşkar sərgiləyir. Ümumiyyətlə, pafoslu çağırışları ilə sosial şəbəkələrdə var-gəl edən "Milli Şura" rəhbərliyi növbəti rüsvayçılığa imza atmağa doğru sürətlə irəliləməkdədir.

Rövşən NURƏDDİNOĞLU

NAQİSLƏR

Əzizim, ağalara,
Bənzərlər çağlara.
Müxalifət arxadı,
Erməni dığalara.

Əzizim, çəker xiffət,
Xaricdə müxalifət.
Doyunca qrant yeyib,
Xalqa edər xəyanət.

Pıçıldaşib xəlvəti,
Qazanar bol lənəti.
Xarici qrant alıb,
Satar xalqı, milləti.

Xıxır-xıxır yeyirlər,
Guya müftədi yovşan.
Yerləşməz cəhənginə,
Bircə çulluca dovşan.

Bunlara yad mərifət,
Əlçatmazdı şərəf, şan.
İnşallah, bir vaxt gələr,
Gözlərindən dammar qan.

Mübariz deyil onlar,
Girməzlər döyüşlərə.
Hər biri də layiqdi,
Ən ağır söyüşlərə.

Nə qədər yal içərlər,
Yenə boşdu qurşağı.
Düşməne dəstək verər,
Naqis köpək uşağı.

Temirxanla Mirzəli,
Doğru deyil, oğrudu.
Ana əməyi kəsən,
Əsi köpəkoğludur.

VALEH

Son vaxtlar bəzi Avropa ölkələrində Azərbaycan dövləti və xalqının milli maraqlarına qarşı iyrənc siyasət yürüdən sözdə "siyasi mühacirləri" n və "dissidentlərin" erməni lobbisinə və bu lobbinin maliyyələşdirdiyi anti-Azərbaycan xarakterli şəbəkələrə xidmət etdikləri barədə faktlar üzə çıxmaqla yanaşı, həmin "çetələrin" onlara irad tutan vətənsəvər azərbaycanlılara qarşı təhdid kampaniyaları barədə də informasiyalar daxil



olmaqdadır.

Bu barədə müxbirimizə 28 ildir ki, Almaniya da yaşayan iş adamı və ictimaiyyət fəali Naibə Hacıyeva məlumat verib. Onun sözlərinə görə, Almaniya da yaşadığı dövrdə, xüsusilə, Bonn şəhərində onu tanıyan azərbaycanlılar, türkiyəli

Orduxan Teymurxanın "çetesi" Avropa azərbaycanlılarını təhdid edir

Naibə Hacıyeva: "Siz, bu əməllərinizlə heç nəyə nail ola bilməyəcəksiniz, çünki Azərbaycan xalqı sizin kimi ünsürlərə nifrət edir"



qardaş-bacılar, həmçinin, almanlar da daxil olmaqla yanaşı, digər millətlərin nümayəndələri hər zaman isti münasibət saxlayıb, xoş və dar günlərini bir arada bölüşüblər. "Hər zaman öz əcnəbi dostlarımızı Azərbaycanımızın təbliği və Ulu Öndər Heydər Əliyev ideologiyasının Vətənə verdiyi nəhəng töhfələri barədə fikirlərimi çatdıraraq, ölkəmizin dinamik inkişafı, tərəqqisi barədə söhbətlər açıb, tədbirər düşünmüşəm"-deyə qeyd edən N.Allahverdiyeva azərbaycanlı olmağı ilə fəxr etdiyini vurğulayıb: "Bu hissələr bizlərin harada olmasından, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, məniyimizin, özünüdərkən ali təcəssümüdür. Bu xüsusda Almaniya da bu cür azərbaycanlı qardaş-bacılarımız kifayət qədərdir".



Lakin Avropa ölkələrində öz vicdanlarını və mənəviyyatlarını anti-Azərbaycan xarakterli düşmən qüvvələrə satanların, bu vasitələrlə çirkin siyasət yürüdənlərin, xüsusilə, Orduxan Teymurxan, Məhəmməd Mirzəli və sairələrinin bir araya gəldikləri "çetələrin" öz Vətənlərinin, dövlətçilik maraqlarının müdafiəsinə qalxmış insanlara qarşı təhdid dili ilə çıxış etmələri son anda N.Allahverdiyevaya da

çatıb. Bununla bağlı müxbirimizlə apardığı telefon söhbətində fikirlərini çatdıran azərbaycanlı xanım bildirib: "Son zamanlar Avropada, çox asan yolla pul qazanmaq istəyənləri, insan alverçilərini, yollara düşüb Azərbaycanımızın adına qara ləkə yaxmaq, ölkəmizi aşağılamaq istəyənləri, erməni mediasında ulduza çevrilmiş bir neçə qrup adama rast gəldik. Bu, çox üzücü və qəbuləlməz bir haldır. Həmin qrupa qarşı olaraq, hələ fevralın 25-də özümün və dostlarımla təşəbbüsü ilə "Azərbaycanımızı və Prezidentimizi sevirik" aksiyasını keçirdim. Lakin bu aksiyadan sonra mənə bəlli milli xəyanətkarlar tərəfindən təhdidlər yağdırılmağa başlandı. Onlar məni sosial şəbəkədə və zənglərlə təhqir edib, nalayiq hərəkətlərlə hədələməyə başladılar".

Almaniyalı azərbaycanlı soydaşımız bu kimi "çetələrin" heç də demokrat və azadlıqsevər olmadıqlarını qeyd edərək bildirib ki, əslində, demokratiya deyilsə, hər kəsin öz sözünü deməyə hüququ var: "Mənim də öz fikrimi deməyə hüququm var və bunun üçün heç kimdən icazə almalı deyiləm. Ona görə də həmin aksiyamdan sonra mənə həddindən çox hədə-qorxu gələnlər, təhqir edənlər, söyüş yağdırənlər indi də mənə qisas alacaqlarını bildirirlər. Saytınız vasitəsi ilə fürsətdən istifadə edərək, mənim sosial şə-



bəkədə dəstək videomu silməyi tələb edən bu milli xəyanətkarlara üzümü tutub deyirəm ki, sizlər insan alverçiləri və iftiralara atmaqla haram pul qazanırsınız, insanların şəxsiyyətinə toxunub, ən iyrənc tərəflərini nümayiş etdirirsiniz. Bizlər isə Vətənə, dövlətə, xalqa xeyir, səmərə verməklə və sizlərdən fərqli olmaqla, alnıaçıq azərbaycanlıyıq! Siz, bu əməllərinizlə heç nəyə nail ola bilməyəcəksiniz, çünki Azərbaycan xalqı sizin kimi ünsürlərə nifrət edir".

N.Allahverdiyeva onu təhdid edən "çetələr" barədə müvafiq diplomatik orqanlara, eləcə də, Almaniya polisində müraciət etdiyini və tezliklə həmin insanların layiq olmaları cəzalarına çatdırılacaqlarını bildirib.

R.ƏSULOV

İnsan hüquqları və azadlıqlarının müdafiəsinin beynəlxalq aspektləri

İnsan hüquqları və azadlıqları probleminin beynəlxalq aspektləri tədqiq edilərkən, məlum olmuşdur ki, bu sahədə mövcud olan beynəlxalq sənədlər elmi ədəbiyyatda onların xarakterinə görə bir neçə istiqamətlər üzrə qruplaşdırılır. Belə ki, bu baxımdan, əsas qrupu universal xarakterli beynəlxalq sənədlər təşkil edir. Onlar insan hüquqlarına ümumi hörmət və onlara riayət edilməsi prinsipini ifadə edən, hüquq və azadlıqlara üstünlük verməklə, onları dövlətlər və vəzifəli şəxslərin özbaşınalıqlarından müdafiə edən beynəlxalq sənədlərdir. Bu qrupa aid edilən BMT Nizamnaməsi və insan hüquqları haqqında Beynəlxalq Bill bizim tərəfimizdən artıq təhlil edilmişdir. Bundan başqa, bu qrup sənədlərə tədqiqatçılar beynəlxalq konfransların müvafiq qərarlarını, xalqların hüquqlarını təsbit edən, bütün növ diskriminasiyaların qarşısının alınmasına yönələn, qadın və uşaqların hüquqlarını müdafiə edən və s. sənədləri aid edirlər.

İnsan hüquqları üzrə BMT-nin təşəbbüsü ilə ilk beynəlxalq konfrans 22 aprel - 13 may 1968-ci ildə Tehran şəhərində keçirilmişdir. İnsan hüquqları Ümumi Bəyannaməsinin qəbul olunduğu vaxtdan keçmiş 20 il ərzində görülmüş işləri nəzərdən keçirmək və gələcəyə proqram hazırlamaq üçün toplaşmış bu konfransın qəbul etdiyi çağırışda beynəlxalq birlik üzvlərinin hamının irqi, cinsi, dil, din əlamətlərinə, siyasi və digər baxışlara görə ayrışdırılıya yol vermədən, insan hüquqları və əsas azadlıqlara hörmətlə riayət olunması və həvəsləndirilməsinə dair öhdəliklərinin yerinə yetirilməsinin zəruriliyini bəyan etmişdir.

İnsan Hüquqları haqqında Beynəlxalq Aktlarda bəyan olunmuşdur ki, insan hüquqları Ümumi Bəyannaməsi dünya xalqlarının hər insanın ayrılmaz və sarsılmaz hüquqlarına dair ümumi razılaşmalarını əks etdirir. Mülki və siyasi hüquqlar haqqında, həmçinin, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktlar, BMT, xüsusişədirilmiş müəssisələr və regional hökumətlərarası təşkilatlar çərçivəsində insan hüquqları sahəsində qəbul olunmuş digər konvensiya və bəyannamələr, yeni beynəlxalq prinsiplər və öhdəliklər müəyyən etmişlər və onlara bütün dövlətlər riayət etməlidirlər.

Konfrans aparteidə qarşı mübarizəni qanuni hesab edərək, bunun üçün mümkün olan bütün vasitələrdən istifadəni zəruri hesab etmiş, irqi diskriminasiyaya qarşı mübarizəni bəşəriyyət qarşısında həm beynəlxalq, həm də milli səviyyədə duran təxirəsalınmaz vəzifələrdən biri kimi irəli sürmüşdür.

Bütövlükdə, Tehran Konfransının qəbul etdiyi Çağırış mütəxəssislər və tədqiqatçılar tərəfindən insanın əsas hüquq və azadlıqlarının kütləvi surətdə və kobudcasına pozulmasının qarşısının alınmasına yönələn hərəkət proqramı kimi qiymətləndirilmişdir.

İnsan hüquqları üzrə ikinci

Beynəlxalq (Ümumdünya) konfrans BMT-nin qərarına əsasən, 1993-cü ildə Vyanada keçirilmişdir. Konfransın məqsədlərindən biri insan hüquqları sahəsində BMT fəaliyyətinin metodları və mexanizmlərinin səmərəliliyinə qiymət vermək və bu fəaliyyətin yaxşılaşdırılmasına dair konkret təkliflər işləməkdən ibarət idi. Təhlillər göstərir ki, Vyana konfransının hazırlanması və keçirilməsi mürəkkəb mübarizə şəraitində keçərək, iki müxtəlif yanaşmanı üzə çıxarmışdır. Birinci yanaşma insan hüquqları haqqında Ümumi Bəyannamədə və insan hüquqları haqqında Paktlarda əks olunmuş insan hüquqlarının universal xarakterinin tanınması və onlara riayət olunmasına BMT çərçivəsində mövcud olan nəzarət mexanizmlərinin gücləndirilməsi zərurətindən ibarət idi. Bu yanaşmanı ABŞ, Rusiya, Kanada, Avropa ölkələri müdafiə edirdilər. İkinci mövqe isə inkişafda olan, xüsusilə də, Asiya regionunu təmsil edən ölkələr tərəfindən müdafiə olunurdu. Onların konsepsiyası insan hüquqlarının universal xarakterini şübhə altına alaraq, hər bir dövlətin ayrı-ayrılıqda regional spesifikasiyasına, milli, tarixi və mədəni xüsusiyyətlərinə üstünlük verirdi. Bütün bunlara baxmayaraq, konfransda ümumi razılıq əsasında dövlətlərin insan hüquqları məsələlərinə dair ümumi yanaşmasını əks etdirən Vyana Bəyannaməsi və hərəkət proqramının qəbul olunması mümkün olmuşdur. Bu sənəddə qeyd edilirdi ki, insanın bütün hüquqları universal, ayrılmaz, qarşılıqlı asılı və qarşılıqlı əlaqədirlər. Beynəlxalq birlik insan hüquqlarına qlobal, ədalət və bərabər əsasda, eyni münasibət və diqqətlə yanaşmalıdır. Milli və regional spesifikanın, müxtəlif tarixi, mədəni və dini xüsusiyyətlərin əhəmiyyətinin nəzərə alınması zəruri olsa da, dövlətlər siyasi, iqtisadi və mədəni sistemlərdən asılı olmayaraq, bütün insan hüquqları və əsas azadlıqların müdafiə edilməsi və həvəsləndirilməsi öhdəliyini daşıyırlar.

İnsan hüquqları üzrə Ümumdünya Konfransında qəbul olunmuş sənəddə Birleşmiş Millətlər Təşkilatı sistemi çərçivəsində insan hüquqları sahəsində fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi, BMT-nin İnsan Hüquqları üzrə Mərkəzinin möhkəmləndirilməsi, insan hüquqlarının inkişafı, bu sahədə əməkdaşlıq, insan hüquqları məsələləri üzrə təhsil, onların həyata keçirilməsi və bunun müşahidəsi metodları, konfransdan sonra atılacaq addımlar və s. məsələlər öz əksini tapmış, onlara dair mühüm qərarlar qəbul edilmişdir. Onlara, həmçinin, BMT Baş Məclisinin bütün insan hüquqlarını müdafiə etmək və həvəsləndirmək məqsədilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsinin təsis edilməsi barədə təklifi də daxildir.

Qeyd etmək lazımdır ki, bu vəzifə Baş Məclisin 20 dekabr 1993-cü il tarixli 48-141 sayılı "Bütün insan hüquqlarının müdafiəsi və həvəsləndirilməsi üzrə Ali komissar" başlığı altında Qətnaməsi ilə təsis olunmuşdur. V.A.Kartaşkin insan hüquqlarına aid olan beynəlxalq sənədləri üç qrupa bölür. Birinci qrupa, əsasən, sülh şəraitində insan hüquqları sahəsində prinsip və normaları özündə əks etdirən beynəlxalq sənədlər daxil edilir ki, onlara da insan hüquqları Ümumi Bəyannaməsi, insan hüquqları haqqında Beynəlxalq Paktlar və s. aid edilir.

İkinci qrupa hərbi münaqişələr dövründə insan hüquqlarının müdafiəsi haqqında beynəlxalq konvensiyalar daxil edilir. Bura müharibənin qanunları və adətləri haqqında 1899 və 1907-ci illər Haaqa konvensiyalarının ayrı-ayrı müddəaları, həmçinin, müharibə qurbanları haqqında 1949-cu il dörd Cenevrə Konvensiyası və 1977-ci ildə qəbul olunmuş onlara əlavə protokollar aid olunur.

Nəhayət, üçüncü qrupu həm dinc vaxtda, həm də hərbi münaqişələr dövründə insan hüquqlarının cinayətkarcasına pozulmasına görə məsuliyyəti tənzimləyən beynəlxalq sənədlər təşkil edir. Bu qrupa, əsasən, Nyunberq Nizamnaməsi, Nyunberq və Tokioda Beynəlxalq hərbi tribunalların hökmləri, genosid cinayətinin qarşısının alınması və ona görə cəza haqqında Konvensiya, hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə görə köhnəlik müddətinin tətbiq edilməməsi haqqında Konvensiya və aparteid cinayətinin qarşısının alınması və ona görə cəza haqqında Konvensiya, Beynəlxalq Cinayət Məhkəməsinin statusu daxil edilir.

İnsan hüquqlarının beynəlxalq müdafiəsi

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

xalq müdafiəsi mexanizmində Birleşmiş Millətlər Təşkilatı böyük rol oynayaraq, özünün müvafiq əsas və köməkçi orqanları vasitəsilə bu sahədə bir sıra səlahiyyətlər və funksiyalar yerinə yetirir və onlar da olduqca müxtəlifdir. Belə ki, həmin orqanlar təkliflər, tövsiyələr qəbul edir, beynəlxalq konfranslar çağırır, konvensiya layihələri hazırlayır, tədqiqatlar aparır, ayrı-ayrı ölkələrə məsləhət xarakterli və texniki köməklik göstərir. Eyni zamanda, bu orqanlar vasitəsilə BMT özünün Nizamnaməsinə və Beynəlxalq Müqavilələrə görə dövlətlər tərəfindən götürülmüş öhdəliklərə riayət olunmasına nəzarət funksiyalarını da yerinə yetirir. Ümumiyyətlə, BMT-nin bütün əsas və köməkçi orqanları bu və ya digər dərəcədə insan hüquqları məsələləri ilə məşğul olurlar.

İnsan hüquqları və azadlıqlarına ümumi hörmət və riayət olunmasına təsir etmək funksiyasının yerinə yetirilməsinə görə BMT Nizamnaməsinin 60-cı maddəsinə müvafiq olaraq, məsuliyyət onun əsas orqanları olan Baş Məclisin və onun rəhbərliyi altında işləyən İqtisadi və Sosial Şuranın üzərinə düşür. İqtisadi və Sosial Şuranın bu sahədə səlahiyyətləri BMT Nizamnaməsinin 62-ci maddəsi ilə müəyyən olunur: "Şuraya hamı üçün insan hüquqları və əsas azadlıqlara hörmət və riayət

olunmasını həvəsləndirmək məqsədilə tövsiyələr hazırlamaq, ... Baş Məclisə təqdim etmək üçün səlahiyyətlərinə daxil olan məsələlər üzrə Konvensiya layihələri işləmək səlahiyyətləri verilir. Bundan başqa, yenə 13-cü maddənin 4-cü bəndinə görə İqtisadi və Sosial Şuraya, həmçinin, BMT-nin müəyyən etdiyi qaydalara uyğun olaraq, öz səlahiyyətlərinə daxil olan məsələlər üzrə beynəlxalq konfranslar çağırmaq səlahiyyəti verilir.

BMT-nin köməkçi orqanlarından 1946-cı ildə İqtisadi və Sosial Şura tərəfindən yaradılmış insan hüquqları üzrə Komissiyanın xüsusi rolunu qeyd etmək lazımdır. Komissiya İnsan Hüquqları sahəsində tədqiqatlar aparır, tövsiyələr hazırlayır, İqtisadi və Sosial Şuraya informasiya təqdim edir, onun digər tapşırıqlarını yerinə yetirir. Aparılan tədqiqatların nəticələri hazırda 53 dövlətin nümayəndələrindən ibarət olan BMT İnsan Hüquqları Komissiyasının funksiyaları olduqca müxtəlif olmaqla insan hüquqları sahəsində dövlətlərarası münasibətlər inkişaf etdikcə və bu sahədə çoxlu problemlər yaranması ilə əlaqədar daha da genişlənir, Komissiya tərəfindən müxtəlif xarakterli qərarların qəbul olunması üçün əsas olur.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Avstraliya sahillərində XIX əsrdən “gələn” məktub tapılıb

Avstraliya sakini çimərliklərin birində 132 il bundan öncə okeana atılan butulkanın içində məktub tapıb. AZƏRTAC xəbər verir ki, ABC Australia telekanalının yaydığı məlumata görə, qadın ailəsi ilə birgə Pert şəhərindən 180 kilometr məsafədə yerləşən çimərlikdə gəzərkən qumun içində butulkaya rast gəlib. “Biz onu evə gətirdik və qurutduq. Butulkanı açdıqda içində alman dilində əllə yazılan blankın olduğunu gördük”, - deyə Tonya İlman bildirib.



Məktubda onun 1886-cı il iyunun 12-də yazıldığı və Avstraliyanın qərb sahillərindən 950 kilometr məsafədə Almaniya məxsus “Paula” adlı yelkenli qayığın göyertəsindən atıldığı qeyd olunub. Ailə tapıntını ştatın muzeyinə təhvil verib. Buradakı alimlər niderlandlı və almaniyalı həmkarları ilə birgə məktubun XIX əsrdən “gəldiyini” təsdiqləyib. Qeyd edək ki, 1864-1933-cü illərdə alman gəmiləri okean cərəyanlarını tədqiq etmək üçün minlərlə belə qeydlərin olduğu butulkaları dənizə atırdı. Bundan əvvəlki ən qədim butulkadakı qeyd “göndərildiyi” vaxtdan 108 il sonra tapılan nümunə sayılırdı.

Səudiyyə Ərəbistanı Misirdə meqa-şəhər inşa edəcək



Səudiyyə Ərəbistanı Misir ərazisində meqa-şəhər inşa edəcək. AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman əl-Səud Misir səfəri zamanı ölkə başçısı Əbdül Fəttah əs-Sisi

ilə görüşdən sonra bəyanat verib. Qeyd olunur ki, şəhər Sinay yarımadasının cənubunda salınacaq. Layihənin həyata keçirilməsinə 10 milyard dollar ayrılacaq.

Şahzadənin Misir səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlıq haqqında bir sıra ikitərəfli müqavilələr və memorandumlar imzalanıb. İmzalanan sənədlər müxtəlif birgə layihələrin həyata keçirilməsini, o cümlədən iqtisadiyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir. İki ölkə arasındakı investisiya sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində ümumi həcmi 16 milyard dollarlıq müştərək Misir-Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun yaradılması planlaşdırılır.

Xəzər dənizində zəlzələ olub

Martın 6-da Xəzər dənizində 3,2 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:16:15-də qeydə alınıb. Ocağı 57 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.



ELAN

Hüseynova Rəna Mahmud qızına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sıxlar qəsəbəsi 200/725-201/726 nömrəli bağ evinə dair ÇIXARIŞ itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət İqtisadiyyat Universiteti “Texnologiya və dizayn” fakültəsinin I kurs tələbəsi Şahverdiyev İsmayıl Vüqar oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

SƏS

Son səhifə

7 mart

Bakı akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək

Beynəlxalq arenada gimnastika tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycan Gimnastika Federasiyasına (AGF) idmanın bu növü üzrə daha bir dünya kuboku yarışlarının keçirilməsi həvalə olunub.

AGF-in saytında yer alan xəbərə görə, gimnastika həvəskarları 2018-ci ildə tanınmış bədii və idman gimnastları, batutçular və tamblinqçilərlə yanaşı, artıq Bakıda yerli gimnastlarımızın, eləcə də əcnəbi akrobatların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, cari il noyabrın 17-18-də Milli Gimnastika Arenası (MGA) ilk dəfə olaraq akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edəcək.

Bu yarışın ölkəmizə həvalə olunması ilə bağlı qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilmiş iclasında yekdilliklə qəbul edilib. Yarışda iştirak edəcək gimnastlar kişi, qadın və qarışıq cütlüklərin, həmçinin qadın və kişi qrupların tərkibində mübarizə aparacaqlar. Bununla da MGA-da bu ilin beynəlxalq yarışlar mövsümü akrobatların çıxışları ilə başa çatacaq.



“Betis” Kasilyasla müqavilə bağlamağa hazırdır



“Portu” futbol komandasının qapıçısı İker Kasilyas mövsümün sonunda “Betis”ə keçə bilər. AZƏRTAC “A Bola” nəşrinə istinadla xəbər verir ki, əgər Kasilyas MLS-yə getməyə qərar verməzsə, İspaniya klubu 36 yaşlı oyunçu ilə müqavilə imzalamağa hazırdır. Daha əvvəl “Portu”nun kommunikasiyalar üzrə direktoru Fransişku Markeşa bildirmişdi ki, Kasilyas mövsümün sonunda komandanı tərk edəcək. Çünki klub məvaciblərə sərf olunan xərcləri azaltmaq fikrindədir.

Kasilyas “Portu” komandasına 1998-ci ildən oynadığı “Real”dan 2015-ci ildə keçib. Cari mövsümdə o, meydana qeyri-müntəzəm çıxır və bu mövsümdə bütün turnirlərdə 21 oyun keçirib.

Bədii gimnastlarımız “Riga Spring” beynəlxalq turnirində uğurla çıxış ediblər

Bədii gimnastika üzrə milli komandamızın üzvləri Latviyada “Riga spring” beynəlxalq turnirində uğurla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, 2018-ci ilə uğurlu başlayan bədii gimnastlarımız bu turnirdə də fərqlənməyi bacarıblar. Belə ki, komandamızın hesabına ilk medalı turnirdə gənclər arasında çıxış edən Dərya Fərşəbəşhəriyari yazdırıb. Halqa ilə icra etdiyi hərəkətə görə, 14,550 xal alan idmançımız fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. D.Fərşəbəşhəriyarinin növbəti çıxışı isə ona gümüş medal qazandırır. İdmançımızın topla çıxışda 15,550 xal toplayaraq yalnız Ukrayna gimnastından geri qalıb.

Bununla da kifayətlənməyən D.Fərşəbəşhəriyari komanda yoldaşı Arzu Cəlilova ilə birgə komanda yarışlarında da medal qazanıb. Bu dəfə qızlarımız fərdi proqramda çıxışlarının ümumi nəticələrinə əsasən, bürünc medala layiq görülüblər.



“Beşiktaş” “Trabzonspor”u səfərdə məğlub edib



Futbol üzrə Türkiyə Super Liqasının 24-cü turuna yekun vurulub. Turun mərkəzi qarşılaşmasında 44 xalla çempionatda üçüncü sırada qərarlaşan “Beşiktaş” komandası yeddinci sıradakı “Trabzonspor”la səfərdə oynayıb.

Son çempion “Beşiktaş” rəqibin qapısından iki cavabsız top keçirərək xallarının sayını 47-yə çatdırıb və ilk sıralarda qərarlaşan “Qalatasaray” və “Başakşehir” komandaları arasındakı xal fərqlərini azaldıb. Qeyd edək ki, hazırda turnir cədvəlinə hesabında 50 xal olan “Qalatasaray” başçılıq edir. Eyni xala malik “Başakşehir” ikinci yerdə qərarlaşıb. “Beşiktaş” 47 xalla üçüncü, “Fənerbahçe” 44 xalla dördüncü yeri tutur.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**